

QARABAĞ AZƏRBAYCANDIR !



"83 yaşlı atam
ermənilərə
əsir düşdü və ..."

4



Nº 036 (6719) 25 fevral
2023-cü il. Qiyməti 60 qəpik

"Ləyəqətimizi, ərazi bütövlüyüümüzü,
ədaləti bərpa etdik"

2



31 il əvvəl törədilən Xocalı SOYQIRIMI




Tanınmış
erməni alimi
Azərbaycanın
mövqeyini
dəstəklədi



14

Ermənilərin qanlı cinayətinin
daha bir izi: Sumqayıt hadisələri



6



3

İnsanlar hansı ayda ən çox
savab qazana bilərlər?



16

"Qərbin tələbləri Azərbaycanın zərərinədir,
amma İlham Əliyev öz sözünü dedi"

Bir neçə gün əvvəl
Münxen Tehlükəsizlik
Konfransında İlham
Əliyevlə Nikol Paşinyan
arasında müzakirənin
nəticələrini Rusiya
Müsəris Dövlət İnnişafı
Institutunun direktoru,
tanınmış politoloq Dmitri
Solonnikov "Moskva-Baku"
portallına
müsahibəsində şərh
edib. Müsahibəni təqdim
edirik.



16

Bu gün də istər yerli, istərsə də xarici mətbuatda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirakı və səfər çərçivəsində keçirdiyi görüşlər, müzakirələr bir daha dövlətimizin xarici siyaset kursunun çoxşaxəli əlaqələrinin uğurlu nəticəsi olduğunu yazırlar. Qeyd edirlər ki, bütün sahələrdə uğurlu nəticələr əldə edən Azərbaycan Prezidenti İlham Əliyev Münxen görüşləri də diplomatik meydanda növbəti siyasi qələbəsidir.

Ve müstəqil xarici siyasetə malik olan bir ölkənin lideri olaraq Azərbaycan Prezidenti Münxendə təcrübəyə əsaslanan peşəkar və qətiyyətli siyasi məharətini bir daha nümayiş etdi. Həmçinin, Cənab İlham Əliyevin bu konfransa dəvəti və iştirakı Azərbaycanın sülh tərəfdarı olduğunu təzahüründür. Prezident İlham Əliyev Münxendə "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasdan sonra, Azərbaycan televiziya kanallarına müsahibəsində İkinci Qarabağ müharibəsinən sonra bölgemizdə də vəziyyətin tamamıyla deyişdigiini bildirərək yeni reallıqların ortaya çıxdığını diqqətə çatdırır: "Biz hazır olmaçıq ki, bu reallıqlarda öz mövqeyimizi daha da gücləndirək. Bugünkü panel müzakirəsi bir daha onu göstərdi ki, bəziləri bu reallıqlarla barışmaq istəmir, amma məcbur olub barışacaqlar". Cənubi Qafqazda təhlükəsizlikle bağlı suali cavablandırın dövlətimizin başçısı deyib: "Bugünkü panel müzakirəsi bir daha onu göstərdi ki, bəziləri bu reallıqlarla barışmaq istəmir, amma məcbur olub bar-

açıq bildiririk. Beynəlxalq tərəfdaşlar da bilirlər ki, biz nə isteyirik", deyən dövlətimizin başçısı onu da bildirib ki, biz imkan verə bilmerik ki, Qarabağ məsəlesi hər hansı bir formada Azərbaycanla Ermənistən arasında imzalanacaq sazişə daxil edilsin: "Bunu mən bu gün cənab Blinkenin iştirakı ilə keçirilmiş görüşdə də bildirmişəm. Biz isteyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var. Biz isteyirik ki, Ermənistən bize qarşı ərazi iddialarından el çəksin ve normallaşma olsun. Ermənistən nə isteyir? Biz bunu başa düşə bilmirik. Gah deyirlər ki, onlar Laçın-Xankəndi yolunda baş verən hadisələre



"Ləyaqətimizi, ərazi bütöv lüyümüzü, ədaləti bərpa etdik"



şəcaqlər. Çünkü biz real dünyada yaşayıq və bölgemizdə gedən proseslər əlbəttə ki, yeni yanaşmaları tələb edir.

DAXİLİ İŞLƏRİMİZƏ KƏNAR QÜVVƏLƏRİN QARIŞMASINA HEÇ VAXT İMKAN VERMƏMİŞİK VƏ İMKAN VERMƏYƏCƏYİK

Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın mövqeyini qapılı görüşlərdə, rəsmi açıqlamalarda da ifade etdiyini vurğulayıb: "Azərbaycanın mövqeyine geldi, bizim mövqeyimiz birmənalı və açıqdır". "Bu gün Dövlət katibi Blinkenin teşəbbüsü ilə keçirilmiş tədbirde idəfə etmişəm, biz haqqın, ədaletin tərəfdarıyıq. Daxili işlərimizə kənar qüvvələrin qarişmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik. Qarabağ Azərbaycandır! Bunu mən mühərbiyətən əvvəl demişəm. Bu gün bunu təkcə mən yox, bütün dünya nəinki deyir və görür", - deyən Azərbaycan Prezidenti Azərbaycan-Ermənistən münasibətlərinin hazırlığı və gələcək vəziyyətinə də aydınlıq getirərək Ermənistən-Azərbaycan münasibətlərinin normallaşmasında mövqeyimizin tamamilə məntiqli olduğunu diqqətə çatdırır: "Biz isteyirik ki, bu normallaşma tezliklə baş versin, ədəvet dövrü arxada qalsın. Əgər Ermənistən tərəfi özündə iradə və güc taparsa, eminəm ki, yaxın zamanlarda buna nail olmaq mümkün olacaqdır". Prezident İlham Əliyev Ermənistənən baş naziri tərəfindən yene qeyri-obyektiv fikirlər səsləndirildiyini və onun yene də öz amplualarında qaldığını deyərək bildirib ki, Azərbaycanın isə mövqeyi birmənalıdır: "Biz nəyi deyiriksem, birincisi, həqiqətə əsaslanırıq. İkincisi, mövqeyimizi

ümumiyyətlə heç bir münasibət bildirməyəcəklər, bu, onlara aid məsələ deyil. Gah deyirlər ki, onlar dırnaqarası "Dağlıq Qarabağ problemi" ilə məşğul olmaq isteyirlər. Ona görə onlar özləri üçün bunu müəyyən etməlidirlər və düzgün tələffüz etməlidirlər, xarici tərəfdaşlara da öz mövqeyini, - eger o mövqe varsa, - çatdırılmalıdır.

AZƏRBAYCAN PREZİDENTİNİN MÜNХENDƏN NÖVBƏTİ MESAJI

Göründüyü kimi, "Bu gün Qarabağ münaqışının keçmişde qaldı, Azərbaycanda artıq "Dağlıq Qarabağ" adında inzibati ərazi vahidi yoxdur", - deyən Prezident İlham Əliyev ona da aydınlıq getirərək bildirmiştir: "Prezidentin 2021-ci il 7 iyul tarixli Fermanı ilə biz Qarabağ və Şərqi Zəngəzur İqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-ye üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzlə və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram".

Prezident İlham Əliyevin Qarabağın Azərbaycana məxsus olması ilə bağlı söylediyi, təkib olunmayan faktlara əsaslanan tarixi həqiqətlər qarşısında Paşinyanın əsl erməni xisletinə xas olan eramızdan əvvəlki dövrlərə və dolayı ekskursu və digər sayıqlamaları beynəlxalq auditoriyani və dönya ictimaiyyətini çəşidirəq cəhdindən başqa bir şey deyildi. Əgər Paşinyan həqiqətən də Qarabağın ermənilərə məxsus olduğunu təsdiq edən her hansı bir fakta, sənədə malik olsayıdı, mütləq şəkildə bunu açıqlayardı. Azərbaycan Prezidenti İlham Əliyev Münxendə keçirilen "Dağları aşmaq? Cənubi



Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda çıxışında bildirdi ki, artıq "Dağlıq Qarabağ" ifadəsi etibarlı deyil: "Diqqətinizə çatdırırıñ ki, "Dağlıq Qarabağ" ifadəsi daha etibarlı deyil. Ümumiyyətlə, bu, rus sözleridir. "Naqorno" sözünün mənası dağlıq deməkdir". Dövlətimizin başçısı, həmçinin Paşinyana mesajını da ünvanladı: "Mən də deye bilerəm ki, Ermənistən Azərbaycan əraziisinin 20 faizini işğal edib, beynəlxalq hüququ pozub və 27 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmeyib. Onlara qarşı da heç bir sanksiyalar da tətbiq edilməyib". Azərbaycan Prezidenti, həmçinin söyləyib ki, biz döyüşməyə məcbur olduğumuzdur: "Biz gözləyirdik ki, BMT Təhlükəsizlik Şurası öz qətnamələrinə hörmət edəcək. Lakin biz gördük ki, heç bir irəliləyiş yoxdur. Ümumi bir fikir yaranmışdı ki, bu münəaqişa döndürülüb. Beləliklə, biz sübut etdik ki, münəaqişa döndürülüb. Biz döyüşməyə məcbur olduğumuzdur. Ləyaqətimizi, ərazi bütöv lüyümüzü, ədaleti bərpa etmək və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək üçün 3 min insanın hayatını qurban verməli olduğumuzdur". Dövlətimizin başçısı vurğulayıb ki, bu gün 1 milyon azərbaycanlıının evsiz-eşiksiz qoyulması, 67 məsciddən 65-nin dağıdılması, yadplanetlilərin əməli deyil. Bunu bizim torpağı işğal edən qonşularımız törediblər, onlar bu torpağı murdarlayıblar. İndi biz onları artıq oradan qovandan sonra onlar ədalətli olmağa çağırıralar. Onlar, - bizim ərazilərimizi 30 il ərzində işğal edənlər, - bizi işğalçılıqda təqsirləndirirlər. Dövlətimizin başçısı onu da əlavə edib ki, 2020-ci il noyabr tarixli üçtərəflili Bəyanatın faktiki olaraq Ermənistən kapitulyasiya aktı olmasını unutmaq lazımdır.

deyil. Bu yerde erməni siyasetçi, «Erməni Milli Konqresi»nin sədr müavini Levon Zurabyan Paşinyanın Münxendəki boşboğazlığı haqda dediyini xatırlatmaq istərdim: "Münxen konfransında Paşinyanla İlham Əliyev arasında gedən debata dəhşətə baxdım. Ermənistən liderlerinin Levon Ter-Petrosyandan başlayaraq Robert Köçəryana, Serj Sarkisyanaya və nəhayət Nikol Paşinyanaya qədər təkəmülünü müşahidə etsəniz, Ermənistən növbəti liderinin pitekantrop (Yava adasında yaşayan meymuna bənzər insan) olacağı fikrini rədd etmək çətinidir".

Levon Zurabyan onu da bildirib: "İlham Əliyev Ruben Vardanyan Qarabağı təmsil etdiyi müddədə ermənilərə dənisiq aparmayağı deyəndə Paşinyan susdu və Laçın dehlizinin blokadının olmamasını təkbiz etmək üçün bircə tutarlı argument gətirə bilmedi. Ancaq İlham Əliyevin Qarabağda 64 məscidin dağıdılması ilə bağlı açıqlamasına cavab vermək qərarına geləndə məlum oldu ki, kaş Paşinyan bu ittihama ümumiyyətlə cavab verməyədi". Göründüyü kimi, Qalib liderimiz, Prezident İlham Əliyev yene də sözü və eməli ilə tarix yazdı. Onun cəsarəti çıxışı həm Paşinyan, həm erməni diasporuna, həm də onların havadarlarına olan xəbərdarlıq idi. Bu, dünya erməniliyinin əsrlərdir dönyanı aldatmaq siyasetini ifşa edən addım olmaqla yanaşı, informasiya müharibəsində Ermənistən mövqelerinə endirilmiş sarsıcı zərbe oldu. Ve bütün bu nailiyyətlər bir daha Prezident İlham Əliyevin dünya siyasetində yüksək nüfuzunu təsdiq etməklə, Münxen Təhlükəsizlik Konfransı Azərbaycan diplomatiyasının növbəti zirvəsi oldu.

RƏFIQƏ KAMALQIZI



Milli Məclisin iclası keçirilib, bir sira qanun layihələri qəbul edilib

Dünən Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2023-cü ilin yaz sessiyasında növbəti plenar iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova Birinci Qarabağ müharibəsinin gedişində erməni şovinistlərinin xalqımıza qarşı bir sıra soyqırımı cinayətləri törətdiklərini bildirib. Qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilmiş soyqırımı aktı isə XX əsrda insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olub. 613 nəfər dinc azərbaycanlı milli mənsubiyətinə görə vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi isə bu günədək məlum deyil.

Xocalı şəhərində, digər yaşayış məntəqələrində erməni şovinizminin, vəhşiliyinin qurbanı olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onlara Allahdan rəhmət diləkləri ifadə olunub.

Gündəliyin təsdiqindən sonra iclasda cari məsələlərin müzakiresi aparılıb. Cari məsələlərde komitə sədri Ziyafer Əsgərov, deputatlar Kamal Cəfərov, Elñur Allahverdiyev, Fazıl Mustafa, Elman Məmmədov, Naqif Həmzəyev, Elman Nəsimov, Bəhruz Məhərrəmov, Sahib Aliyev, Afət Həsənova, Vahid Əhmədov çıxış ediblər.

Deputatlar Xocalı soyqırımını ermənilərin tarix boyu azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və işğalçılıq siyasetinin ən qanlı səhifələrindən biri kimi xarakterize ediblər, Xocalı soyqırımının bəyənəlxalq arenada tanidlılması ilə bağlı fikirləri尼 böülübüllər. Deputatlar, hemçinin Beynəlxalq Ədalət Məhkəməsinin Ermenistan tərəfinin Azərbaycana qarşı verilmiş vəsatətini rədd edən qərarını şərh ediblər, Laçın dəhlizində qeyri-humanitar məqsədlər üçün istifadə olunmasının qarşısının alınması, Türkiyədə baş vermiş dəhsəti zəlzələnin qurbanlarına yardımların göstərilməsi, Azərbaycanda tikiililərin zəlzələyə davamlılığının artırılması və vətəndaşları narahat edən digər aktual məsələlərin həlli ilə bağlı qeydlərini və təkliflərini səsləndiriblər.

Cari məsələlərin müzakirəsindən sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, iclasın gündəliyinə 27 məsələ daxil edilib və ilk iki məsələ Milli Məclisin qərar layihəridir. Sədət İnayət qızı Bəktəşinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin həkimi təyin edilməsi ilə bağlı məlumat vermek üçün Milli Məclis sədrinin birinci müavini, Hüquq siyaseti və dövlət quruculuğu komitə-

müasir innovativ cəmiyyətin tələblərinə uyğunlaşdırılması üzrə tapşırıqların icrası istiqamətində zəruri tədbirlərin görüldüyü bilidir. Sonra parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məsələ ilə bağlı komitənin rəyini təqdim edib.

O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin qurub yaratdığı, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən müasir Azərbaycanda 2022-ci ildə də regional idarəetmə sahəsində mühüm tədbirlər həyata keçirilib. Qeyd olunub ki, bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi sayəsində bu sahədə müəyyən uğurlar eldə olunub. Diqqət çəkən məsələlərdən biri də bələdiyyə fealiyyəti ilə bağlı müraciətlərə, xüsusi şəhid ailələrinin, müharibə iştirakçılarının müraciətlərlərə daha həssas yanaşılmasıdır. Komitə sədri bildirib ki, bələdiyyələrde aşkarlıq və hesabatlılığın temini, yerli özünüdürətərmədə rəqəmsal infrastrukturun təkmilləşdirilməsi məsələləri də diqqətdən kənarda qalmayıb.

İf və irad daxil olmayıb.

İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli və Aqrar siyaset komitəsinin sədri Tahir Rzayev sənədə bağlı komitələrinin müsbət rəylərini səsləndirindən sonra hər iki qanun layihəsi ayrı-ayrılıqla səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib. Gündəliyin 6-ci məsələsi olan "Fövqəladə vəziyyət haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafer Əsgərov məlumat verib. Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Sonra 7-ci məsələ - "Dövlət qulluğu haqqında" Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı Hüquq siyaseti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov məlumat verib. Bildirilib ki, layihə iki oxunuşda qəbul edilib və sənədin mətnin dəyişiklik olunmayıb. Bu qanun layihəsi də üçüncü oxunuşda qəbul edilib. Milli Məclisin sədri bildirib ki, gündəliyin növbəti iki məsələsi ölkə Prezidentinin bir məktubu ilə daxil olub və mahiyyətə bir-birinə bağlı olan qanun layihələridir, hər iki məsələyə də Aqrar siyaset komitəsində baxılıb.

Bələliklə, üçüncü oxunuşda müzakirəyə çıxarılan Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında və "Torpaq icarəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri ilə bağlı Aqrar siyaset komitəsinin sədri Tahir Rzayev məlumat verib. O, bu qanun layihələrinin ikinci oxunuşu haqqında dəniş və sənədlerin mətnində dəyişikliyin aparılmışlığını bildirib. Sonra qanun layihələri ayrı-ayrılıqla səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, növbəti üç - 10-cu, 11-ci və 12-ci məsələ də ölkə Prezidentinin bir məktubu ilə parlamente daxil olub və mahiyyətə bir-birinə bağlıdır. O, qeyd edib ki, hər üç məsələye - Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş), Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrinə iqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsində baxılıb.

Komitə sədrinin müavini Əli Məsimli qanun layihələrindəki dəyişikliklərlə bağlı məlumat verərək sənədlerde nəqliyyat sahəsində bəyənəlxalq yükdaşımaların təkmilləşdirilməsi, təhlükəli yüklerin vergidən azad olunması, kvotadan kənar verilən icaze blankları üçün tələb olunan dövlət rüsumlarının ləğvi kimi məsələləri şərh edib. Hər üç qanun layihəsi ayrı-ayrılıqla səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sahibə Qafarova növbəti iki məsələnin də ölkə Prezidentinin bir məktubu ilə daxil olduğunu və bir-birinə bağlı olduğunu söyleyib. O bildirib ki, 13-cü və 14-cü məsələlərə - "Avtomobil nəqliyyatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (üçüncü oxunuş) və "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (üçüncü oxunuş) də iqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsində baxılıb. Qanun layihələri ayrı-ayrılıqla səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Qiymətli kağızlar bazarı haqqında" qanuna təklif olunan yeni 28.4-cü maddədə isə bildirilir ki, dövlət qiymətli kağızlarına və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə mexsus olan hüquqi şəxslerin investisiya qiymətli kağızlarına malik olmaqla, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslerin investisiya qiymətli kağızları, o cümlədən dövlət qiymətli kağızları barədə məlumatlar müvafiq icra həkimiyəti orqanına Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda verilir. Deputat Rüfət Quliyev bəzi qeydlərini səsləndirdikdən sonra qanun layihələri ayrı-ayrılıqla səsə qoyularaq birinci oxunuşda qəbul edilib. Daha sonra bir sira qanun layihələri də geniş müzakirə edilərək qəbul edilib. Bununla da Milli Məclisin iclası başa çatıb.

XOCALI ŞAHİDİ İLƏ
MÜSAHİBƏ

"83 yaşlı atam ermənilərə əsir düşdü və ..."

26 Fevral 1992
XOCALI
soyqırımını
unutma!



Xocalı soyqırımının canlı şahidi və şəhid ailəsinin üzvü İman Allahverdiyevin SİA-ya verdiyi müsahibəni təqdim edirik:

- Xocalı faciəsi baş verən günü necə xatırlayırsınız?

- Mən 1959-cu ildə Xocalıda doğulmuşam. Orada yaşayış boy-a-başa çatmışam. Xocalıda orta məktəbi bitirib, ali məktəbə daxil olub Xankəndinə təyinatla mühəndis kimi çalışmağa getmişəm. Qarabağ hadisələri başlığı ilə gündən olayların içinde olmuşam. Baş verən hadisələr hər bir Xocalı sakininin beynində həkk olunduğu kimi ancaq gülələnmiş günahsız körpələr, qadınlar, işgəncəyə məruz qalmış qocalar və digər insanlarla yadda qalib. Bunları xatırlamaq çok ağırdır.

Ermenilərin ruslarla birlikdə töredikleri vəhşiliklər, işgəncələr, insanların əsir

götürülməsi dəhşətdir. Bu heç bir dünya miqyasında yoxdur. Bir çox əsirlərdən hələ də bir xəber yoxdur. Bizim gözümüz hələ də yoldadır.

- Necə oldu Bakıya gəldiniz?

- Orada bir çox axtarışlar etdi. Həmçinin, hər gələn Xocalı sakinini, əsirlikdə olan sakinlər, Füzuli rayon ərazisindən qaçıb gələn və s. insanlarla uzun səhətlər etdi ki, bəlkə bizimkilərden xəber alaqlı. Sonra ümidişim tükəndi.

Bir müddət yaxınlarımızın evində yaşadıq. Daha sonra isə Bakıya gəldik. İlk olaraq bizi bir düşərgədə yerləşdirildilər. Hal-hazırda Bakıda Mərdəkan qəsəbesində yerləşən Qarənquş sanatoriyasında məskunlaşmışıq.

- Xocalı sakinlərindən kimlərə əlaqə saxlayırsınız?

- Mütəmadi olaraq qonşularımız, orta məktəb yoldaşları, Xocalı faciəsini gözlər ilə görmüş insanlarla müəyyən tədbirlər və yas-toy mərasimlərində görüşürük. Bilirsiniz ki, xocalılar Azərbaycanın 70 rayonuna səpələnib. Yəni, o vaxtlar orada məskunlaşmışlar və hamısı birlikdə deyil. Əsas məs-

kunlaşma yerləri isə Mərdəkənədir. Əvvəller daha six-six zəngləşirdik. İndi isə insan bir az yaşa dolduqca çalışır uşaqlıq dostları ile daha çox görüşsün. Onlarla görüşdükçə nostalji hissələr yaşayırsan.

- Soyqırım qurbanları arasında aile üzvlərinizden varmı?

- Bəli, atam erməni vandallarına qarşı son güne qədər mübariz oldu. Hətta mən nə qədər tekid etsəm də, o öz yerini-yurdunu tərk etmədi və 83 yaşında Ağdamın kəndinə yaxın olan Dəhrəz kəndi yaxınlığında onlara əsir düşdü. Atam 83 yaşında qarlı-çovğunluğunda bu yere kimi gəlib çıxmışdı.

Onu da qeyd edim ki, atam Büyük Vətən müharibəsində almanın ölüm düşərgəsində olmuşdu və oradan sağ-salamat gəlmədi. Lakin ermənilərin əlinə keçdiyikdən sonra ondan heç bir məlumat ala bilmədik.

- Xaxınlarınız arasında əsir və itkin düşən olub?

- Bacımın birinin qızı Heyran, iki uşağı və həyat yoldaşı erməni vandallarının əlinə əsir düşdü. Onlardan da heç bir xəber yoxdur. Heyranın cəmi bir oğlu olan Mehdi

babasının qucağında sağ-salamat gəlib çıxdı. Bu uşaq hər iki valideynini itirdi.

Daha sonra, digər bacımın nevəsi universiteti yanında qoyub Xocalıya gəlməşdi ki, "Men öz yurduma gedəcəyəm". O da Xocalı faciəsinin qurbanı olaraq ermənilərə əsir düşdü. Qaynatam da əsir düşmüştü, lakin dəyişdirilib gəldi. O, ölümcül vəziyyətdə gəldi və dehşətli işgəncələr görmüşdü.

Daha sonra, iki qayının əsir düşmüştü. Onlardan biri döyüşçü kimi, digəri isə 9 yaşında erməni vandallarına əsir düşmüştü. O soyuqdan donmuşdu və ermənilərin əlinde həyatının son günlerini yaşıyırmış.

Başqa yaralananlar da var idi. Bacım oğlu döyüşdə iki yerdə yaralanıb ölmüşdü. Bacımın yoldaşı da yaralanıb öldü. Daha sonra dayım oğlu var ki, Rustəmiz Füzuli Azerbaycanın Milli Qəhrəmanıdır.

- Doğulduğunuz yerdən didərgin düşmək nə qədər acı bir hissdir?

- Cox acı bir hissdir. Heç vaxt təsəvvürümüzə belə getirməzdik ki, belə bir faciə yaşayaq. Atam son güne qədər bu hissələrə yaşadı ki, "Heç vaxt belə bir şey ola bilməz". Amma anam bunu bilir və hiss edirdi. O bunu tam dəqiqliklə deyirdi.

- Faciədən qurtuluşunuza görə kimə borclusunuz?

- Birinci Allahımı borçluyam ki, bu gün sağ-salamatlıq. Anam həmin vaxt bize çox təzyiq göstərirdi ki, körpələri buradan çıxardın ki, faciə qurbanları olmasınlar. Yoxsa o körpələr de atam kimi qurban olacaqdı.

- Hazırda nə işlə məşğulsunuz?

- Hazırda Mərdəkan qəsəbesində Xocalı icra Hakimiyətinin nümayəndəsiyəm. Sağlamlığında problem olduğu üçün başqa işlərlə məşğul ola bilmirəm. 64 yaşım var və yaş öz işini görür. Xeyli müddət Xəzər rayonunda Məntəqə Seçki Komissiyasının üzvü olmuşam.

- Xocalıya qayıtmak istəyərsiniz?

- Əlbəttə ki, qayıtmak istəyərdim. O yeri bir daha görmək arzusundayam. Bu hadise mənə elə bir iz qoyub ki... Burada doğulan xocalılı uşaqlar var ki, onlar bu acıları bizim kimi hiss edə bilməz. Onlar yalnız torpaqların azad olunması ilə bağlı fikirlər söyləyə bilərlər. Lakin faciəni görən insanlar daha çox torpaq ateşi ilə yanır.

Bizim bütün torpaqlarımız erməni vandallarından təmizlənməlidir. Dövlətimiz və Prezidentimiz bu istiqamətdə işlər aparır. Mən Xocalıda böyük bir abidənin qoyulmasını istəyərdim. Elə bir abidə ucaldılmalıdır ki, bizim başımıza gələn faciəni tam eks etdirsən.

Ayşən Vəli



Müstəqil Azərbaycan ulu öndərimizin şah əsəridir!

YAP Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib



"Heydər Əliyev İli" çərçivəsində fevralın 24-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib. Tədbirdə YAP-in Yasamal rayon təşkilatının üzvü olan fəal gənclər iştirak ediblər.



Əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra ulu önder Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin,

eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində helak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP

Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev "Heydər Əliyev İli" çərçivəsində ölkəmizdə silsilə tədbirlərin keçirildiyini deyib. O qeyd edib ki, Heydər Əliyev irsinin öyrənilməsi üçün partiyanın veteran üzvlərinin gənclərlə görüşü çox əhəmiyyətlidir.

Çıxış edən YAP Veteranlar Şurasının sədr müavini, Aile, Qadın ve Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının çoxşaxəli tədbirlərə start verdiyini xatırladıb. Bunlardan biri də YAP Veteranlar Şurasının üzvlərinin gənclərlə görüşlərinin keçirilməsidir. Məqsəd dahi şəxsiyyət Heydər Əliyevin əbədiyyaşar ideallarının gəncləre aşilanmasıdır. Çünkü Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlerinə görə, Ulu Öndər həkimiyətdə olduğu bütün dövrlərə respublikamız və xalqımız üçün müstəsna xidmətlər göstərib, həmin dövrlərdə bütün sahələr inkişaf edib. S.Qəhrəmanova deyib ki, ölkəmizdə gənclər siyasetinin əsası ulu önder Heydər Əliyev tərəfindən qoyulub və bu siyaseti Prezident İlham Əliyev uğurla davam etdirir. Qazanılan bütün uğurların əsasında Heydər Əliyev siyaseti dayanır.

YAP Veteranlar Şurasının üzvü, professor Şahlar Əsgərov çıxışında bildirib ki, ulu önder Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişaf və tərəqqisine həsr edib. Onun sözlərinə görə, müstəqil Azərbaycan ulu öndərimizin şah əsəridir. Ş.Əsgərov hələ sovetlər hakimiyyəti dövründə Heydər Əliyev tərəfindən minlərlə gəncin keçmiş ittifaq respublikalarının ali məktəblərinə göndərilməsini, Naxçıvanski adına hərbi liseyin yaradılmasını, 1993-cü ilde respublikamızın məhv olmaq təhlükəsindən xilas edilməsini müasir tariximizin ən mühüm hadisələrindən biri kimi səciyyələndirib. 1990-ci illərin əvvəlində öl-



Öndərimizin heyat və fəaliyyəti gənclərimiz üçün nümunədir.

YAP Veteranlar Şurasının üzvü, professor Şahlar Əsgərov çıxışında bildirib ki, ulu önder Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişaf və tərəqqisine həsr edib. Onun sözlərinə görə, müstəqil Azərbaycan ulu öndərimizin şah əsəridir. Ş.Əsgərov hələ sovetlər hakimiyyəti dövründə Heydər Əliyev tərəfindən minlərlə gəncin keçmiş ittifaq respublikalarının ali məktəblərinə göndərilməsini, Naxçıvanski adına hərbi liseyin yaradılmasını, 1993-cü ilde respublikamızın məhv olmaq təhlükəsindən xilas edilməsini müasir tariximizin ən mühüm hadisələrindən biri kimi səciyyələndirib. 1990-ci illərin əvvəlində öl-

kədə mürəkkəb proseslərin baş verdiyini deyən Ş.Əsgərov bildirib ki, respublikamızda hökm sürən qeyri-sabitlik, tənezzül ziyanları ciddi narahat edirdi. Hər kəs bilirdi ki, Azərbaycanı Heydər Əliyev kimi böyük dövlət xadimi xilas edə bilər. Belə bir şəraitdə "91-lər" kimi tanınan bir qrup ziyanlı olaraq vəziyyətlə əlaqədar Heydər Əliyevə müraciət etdi. Heydər Əliyev bu müraciətə bir neçə gün sonra cavab verdi. Həmin cavab məktubu Azərbaycanın gələcəyinə baxış idi. Heydər Əliyevin həm də mənəviyyat adamı olduğunu deyən Ş.Əsgərov Ulu Öndərimizin müdrik kəlamlarından nümunələr də söyləyib. Daha sonra gənclərin çoxsaylı sualları cavablandırılıb.

İsmayıllıda gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər



"Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanmış və idarə Heyetinin qərarı ilə təsdiqlənən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyyaşar ide-



yalarının öyrənilməsi və yeni nəslə aşlanması, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaliyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

2023-cü il fevralın 24-de YAP İsmayıllı rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, öününe gül

dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Mərkəzdə gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib, gənclər eksponat, fotosəkil və kitablarla tanış olublar. Daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinə bəhs edən sənədlə film nümayiş etdirilib.





Tariximizdə çox hadisələrə şahidlik etmişik. Qanlı müharibələrə, terrorlara, soyqırımlara, daha nələrə, nələrə. Onların sırasında Sumqayıt hadisələri də var. Artıq həmin hadisədən bizi 35 illik zaman ayırır. Sumqayıt hadisələri erməni millətçiləri tərəfindən 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə törədildi. İghtişaşlar nəticəsində 32 nəfər öldü. Onlardan 26-sı erməni, 6-sı azərbaycanlı olub. 1988-ci ilin fevralın 28-də baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi idi.

Bele ki, aksiyanın təşkilatçıları şəhərdə ightişaşlar törətmək üçün sünü şərait yaradaraq gencər, xüsusən, texniki peşə mekteblərinin şagirdlərinə spirtli içkilər, içərisi əvvəlcəden narkotik maddələrə doldurulmuş siqaretlər, müxtəlif psixotrop dərmanlar və s. paylamışdır. Əthalinin arasında Azərbaycan dilini təmiz bilən müxtəlif milletlərdən olan təxribatçı qruplar yerləşdirilib. Əsrər boyu qonşuluqda yaşayaraq ölkəmizə qarşı məkrili planlar quran, azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyaseti aparan erməni millətçiləri həmin gün daha bir təxribata əl atdırılar. Təbii ki, burada əsas məqsəd dünya ictimaiyyətində yanlış rəy formalasdırmaq, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq idi. Bu qanlı ssenari ilə guya ermənilərin əzildiyi, haqlarının tapdalndığı dünya ictimaiyyətinə təqdim edilməklə əslində yeni bir mərhələdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı, işgalçılıq siyasetinin əsası qoyuldu. Bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, iki dəfə məhkum edilən Eduard Qriqoryan olduğunu sübut edir. Qriqoryan Sumqayıt hadisələri zamanı beş erməni şəxsən öldürüb. Bir sözə, Sumqayıtda etnik zəmində törədilən ightişaş həmin dövrə bu sıradan olan məqsədönlü təxribatların kulminasiyası idi. Qırınların baş vermesində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən SSRİ DTK-nın himayə etdiyi ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb. Erməni milliyyətindən olan 26 nəfərin qətlə yetirilməsini məhz bu dəstələr həyata keçirib.

İştintaq materiallarının başqa bir yerində göstərilir ki, E.Qriqoryan öz dəstəsi ilə birinci mikrorayonda M.Petrosyanın mənziline daxil olmuş, müqavimet göstərmək istəyən mənzil sahibine başından zərəb endirərək halsız vəziyyətə salmışdır. Bu cür faktlarcoxdur.

Sumqayıt şəhərinin əhalisi 1988-ci ilde 258 min nəfər idi və bunun təqribən 18 minni etnik ermənilər təşkil edirdi. 1988-ci il fevralın 26-da Sumqayıtin mərkəzi meydani Azərbaycanın Qarabağ regionunda ermənilər tərəfindən iki gəncin öldürüləməsinə etiraz olaraq nümayişçilər tərəfindən tutuldular. Erməni ekstremistləri və təxribatçı agentlər tərəfindən bu etiraz aksiyası ightişaşa doğru



təhrik edildi. İghtişaşı araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən cinayət işi başlandı, xüsusilə mühüm işlər üzrə müstəntiq Vladimir Qalkinin rəhbərliyi ilə ölkənin müxtəlif regionlarından cəlb edilmiş 231 nəfər istintaqqçı ve bir o qədər də əməliyyatçıdan ibarət xüsusi istintaq-əməliyyat qrupu yaradıldı. SSRİ Baş Prokurorluğunun aparlığı istintaq nəticəsində ightişaş zamanı 26 erməni, 6 azərbaycanlı olmaqla, 32 nəfərin öldürülüyü müəyyən edildi. Məhkəmənin qərarı ilə 92 nəfər uzunmüddətli həbs cəzasına, bir nəfər isə ölüm hökmüne məhkum olundu. Lakin SSRİ Baş Prokurorluğu tərəfindən aparılmış istintaqla ightişaş iştirakçılarının yalnız bir qismi müəyyən edilib məhkəmənin qərarı ilə cəzalandırıldı, SSRİ-nin siyasi rəhbərliyi və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təzyiqləri nəticəsində istintaq məntiqi sonluğa çatdırılmadı, onun təşkilatçıları və sifarişçiləri müəyyən edilmişdi.

Bu cinayətin əsl mahiyyətini açmaq, SSRİ Baş Prokurorluğunun üstündən sükütlə keçidiyi məqamları araşdırmaq üçün Azərbaycanın qəti siyasi iradəsinin təzahürü olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi və Baş prokurorun qərarı ilə həmin kütləvi ightişaşlarla əlaqədar keçmiş SSRİ Baş Prokurorluğu tərəfindən istintaqi aparıllaraq sonradan dayandırılmış beş cinayət işinin icraati təzələnərək vahid icraatda birləşdirildi və istintaqın aparılması Baş prokurorun birinci müavinin rəhbərliyi ilə prokurorluq, Daxili İşlər

Ermənilərin qanlı cinayətinin daha bir izi: Sumqayıt hadisələri



Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmetinin

riblər ki, onların evlərinə hücum edənlərə rəhbərlik və göstəriş verən məhz Eduard Qriqoryan olub, orada olan insanlar onun göstəriş və əmərlərinə əsasən hərəkət ediblər. İştintaq zamanı maraqlı bir fakt da üzə çıxıb. Belə ki, erməni millətindən olan Sumqayıt şəhər sakinlərinin öldürüləməsinə görə məhkum olunmuş Eduard Qriqoryan 1989-cu il dekabrın 22-də hökm oxunduqdan sonra - SSRİ mövcud olduğu zaman - 1991-ci il avqustun 26-da Ermənistən Respublikası, Yerevan şəhər 1 sayılı istintaq təcridxanasına köçürülləb. Sumqayıt şəhərində zərərçəkən ermənilərin eksəriyyəti o zaman Qarabağda fəaliyyət göstərən "Krunk" cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlər olub. Belə ki, cinayətkar dəstə bir binaya, bloka daxil olaraq birinci mərtəbələrde yerləşən erməni millətindən olan sakinlərin evlərinə daxil olmayıaraq, yuxarı mərtəbələrdə yaşayan ermənilərin mənzillərinə hücum ediblər. Sonradan məlum olub ki, hücumu məruz qalmayan evlərin sahibləri "Krunk" cəmiyyətinə vaxtı vaxtında pul vəsaitləri köçürünlərdir. Şahidlərin ifadələri ilə müəyyən edilib ki, "Krunk" cəmiyyətinə pul köçürünen ermənilərin evləri hücumu məruz qalmayıb. Hətta müəyyən edilib ki, erməni millətindən olan müsikiçilər toydan və digər tədbirlərdən əldə etdikləri pul vəsaitinin bir hissəsini "Krunk" cəmiyyətinə köçürüblər.

Cinayət işinin materialları bir daha göstərir ki, Sumqayıtin azərbaycanlı sakinlərinin fərdi humanizmi və şücaəti olmasayı, hadisələr planlaşdırılmış təxribat planına uyğun olaraq daha geniş miqyas alardı. Milliyyətcə erməni olan şahidlərin ifadələrində belli olub ki, onlarla erməni hadisələr vətəni azərbaycanlı ailələr tərəfindən öz evlərində yerləşdirilmək xilas edilib.

SSRİ dövründə foto-video çəkilişə xüsusi nəzarət və senzura tətbiq olunmasına baxmayaraq, hadisələrin əvvəlcədən quraşdırılmış vəsitiylərə foto-video çəkilişi aparılıb və dərhal SSRİ ərazisindən çıxarıllaq erməni lobbi təşkilatları vəsitiylə anti-Azərbaycan kampaniyasının tərkib hissəsi kimi yayılıb.

Ermənistən və erməni lobbisi dairələri tərəfindən Sumqayıt hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin ightişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təkzibedilməz faktlarla sübuta yetirilib.

Nəzakət ƏLƏDDİNQIZI

Ermenistan: Mina terroru ile müharibə cinayətlərinə davam



"Qarabağda mina problemini həll etmək üçün Azərbaycana təxminən 30 il və 25 milyard dollar lazımdır"

Azərbaycan Ordusu Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində uğurlu əməliyyatlar keçirərək düşmənin işgalçı qüvvələrini qısa müddətde darmadağın etdi və ölkəmizi ərazi bütövlüyüne qovuşdurdu. Lakin xisətsiz ermənilər möglübəyyətlərindən iki il keçməsində baxmayaraq hələ də minalanmış ərazilərin xəritələrinin olmadığını iddia etməkdə davam edirlər. Neticə isə budur ki, müharibə bitib, lakin



onun bələləri bitmeyib. Qarabağda hazırda mina müharibəsi davam edir. Müharibədən sonra hem ərazilərimizin minalardan təmizlənməsində çalışırlar, hem xidməti vəzifəsinə yerinə yetirmek üçün, həm də digər səbəblərdən orada olanlar arasında minaya düşüb həyatını itirənlər yüzlərlədir. Son vaxtlar Xocavənd, Tərtər, Füzuli, Ağdam və digər ərazilərdə mülki şəxslər mina terrorunun qurbanı olublar. Ümumiyyətlə, Vətən müharibəsi başa çatıqdən sonra 260 nəfər minaya düşüb ki, onlardan 44 nəfəri həlak olub. 200-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb və ya zərər çəkib. Azərbaycan Prezidenti İlham Əliyev ötən il Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-ci sammitində çıxışı zamanı deyib ki, Qarabağda mina problemini həll etmək üçün Azərbaycana təxminən 30 il və 25 milyard dollar lazımdır: «Azərbaycan dünyada minalarla en çok çirkənmiş ölkələr sırasındadır. İlk hesablamalara görə, işgal dövründə Ermənistan Azərbaycan ərazisine bir milyondan çox mina basdırıb. Beynəlxalq ekspertlərin fikrincə, mina problemini həll etmək üçün Azərbaycana təxminən 30 il və 25 milyard dollar lazım olacaq».

Prezident xatırladıb ki, Qarabağda müharibənin başa çatmasından keçən iki il ərzində mina partlayışları nəticəsində 250-dən çox Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb. Bəli, bu gün Azərbaycan

dünyada mina ilə ən çox çirkənmiş ölkələr sırasındadır. Mənfur ermənilər 30 il ərzində işğaldə saxlaşdıqları ərziləri xarabalığa çevirəmək, infrastrukturunu məhv etmekle yanaşı, şəhər, kənd və qəsəbələrə aparan yolları, tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristan-



lıqları, əkin sahələrini qarış-qarış minalayıblar. Qarabağ işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlənməsi olub. Qarabağa Böyük Qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilən ərazilərdə genişməqyaslı tikinti-quruculuq, təmir-bərpə işlərinin aparılmasından keçir. Bütün bu işlərin həyata keçirilməsi üçün də ilk önce bu ərazilərdə mina və partlamamış döyüş sursatlarından təmizlənməsindən keçir. Minatəmizləmə istiqamətində qurumların 2022-ci ilin tədbirlər planına əsasən ümumilikdə 40000 ha ərazinin təmizləməsi planlaşdırılır. ANAMA-nın öhdəliyinə düşən ərazi 20000 ha təşkil edir.

BU, İNSANLIQ FACİƏSİDİR VƏ BU CİNAYƏTLƏRİN MƏSLİYYƏTİ ERƏMƏNİSTANIN ÜZƏRİNƏ DÜŞÜR

Bəli, illərlə ermənilərin vəhşi əməlləri davam edib və edir. Məhz buna görə də ekspertlər ermənilərin vəhşi əməllerini alman faşizmi ilə müqayisə etsələr belə, onların etdiyi vəhşilik heç nə ilə müqayisə edilə bilməz. Çünkü bunlar qəbilədir, xalq deyil. Almanlar Polşani, Çexoslovakiyanı, Fransanı və s. işğal edəndə əhali öz ölkəsindən, evindən didərgin salınmamışdır. Onlar hakimiyəti dəyişib, oyuncaq rejim yaradaraq özlərinə tabe etmişdilər və hər hansı kütləvi minalanma aparılmamışdır. Amma ermənilər azərbaycanlıları öz yurdularından didərgin salıb, bütün ərazini, tarixi abidələri, məzarlıqları dağıdıb, bütün bunları bəs deyilmiş kimi əraziləri minalayıblar. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə ən ali tribunalardan işğaldan azad olunmuş ərazilərdə Ermənistan tərəfindən kütləvi şəkildə minaların basdırıldığını və müharibənin başa çatmasından bəri 240 nəfərdən çox vətəndaşımızın mina

*Prezident İlham Əliyev:
“Minatəmizləmə işləri elə aparılmalıdır ki, biz qısa müddət ərzində bərpa işlərinə start verə bilək”*

partlayışlarında həlak olduğunu və ya sağlamlığını itirdiyini, işğal dövründə Ermənistanın ərazilərimizə bir milyondan çox mina basdırıldığını bəyan edib. Beynəlxalq təşkilatların toplantılarında diqqətə çatdırılıb ki, Ermənistan "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevre konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli "Hədsiz zərərlərə aparan yolları, tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristan-

bəti qələbəsi kimi səciyyələndirilməlidir. Bu siyasetin nəticəsi olaraq böyük beynəlxalq aktorlar Ermənistanın minalanmış ərazilərin xəritəsini verməsi barədə Azərbaycan tərafının haqlı tələblərini, dövlət sərhədinin delimitasiyası ilə bağlı tekliflərini dəstekleyir. Bu gün bir sıra ölkələrin Azerbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən bu barədə danişan Prezident İlham Əliyev deyib: "Əger Ermənistan sülh isteyirsə, bizim də sülh sazişinə ehtiyacımız var. Əger Ermənistan müharibə isteyirsə, ötən ilin payızındaki eyni nəticəni elə edəcək. Əger Ermənistan sülh isteyirsə, onlar delimitasiya ilə bağlı bizimle danişqıllara başlamalıdır. Əger onlar bunu etməsələr, peşman olacaqlar".

ERƏMƏNİSTAN VƏ HAVADARLARI AZƏRBAYCANA QARŞI TƏXRİBATLARI DAVAM ETDİRƏRLƏR-ŞƏ, BAŞLARINDA NÖVBƏTİ "DƏMİR YUMRUĞU" GÖRƏ BİLƏRLƏR



AĞDAM, FÜZULİ VƏ ZƏNGİLAN ƏRAZİSINDƏ MINA XƏRİTƏLƏRİNİN

AZƏRBAYCANA VERİLMƏSİ PREZİ-DENT İLHAM ƏLİYEVİN UZAQGÖRƏN SİYASƏTİ, DİPLOMATİK MƏHARƏTİ VƏ AZƏRBAYCAN DİPLOMATİYASININ NÖVBƏTİ UĞURUDUR

Doğrudur, ikinci Vətən Müharibəsinin qələbəsindən sonra Ermənistan işğaldan azad olunmuş torpaqları zaman-zaman minalamış və bu gün Azərbaycan mina xəritələrini tələb edərkən isə işgalçı ölkə müxtəlif bəhanelər getirərək, həmin xəritələri bir müddədir Azərbaycana verməkdən imtina etdi, daha çox azərbaycanlıların minalar nəticəsində həyatını itirmələrinə nail olmağa çalışıdlar. Ancaq onların bu arzusunu Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyaset, diplomatik səyələr nəticəsində iflasa uğradı. Azərbaycan zamanla qarşısına qoymuğu bütün məqsədlərə nail olacaq. Artıq bu gün AğdamÖ Füzuli və Zəngilan rayonlarının xəritələrinin elədə edilməsi işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin süretlə aparılmasına şərait yaratmaqdadır. Qısa müddətde bu ərazilərdə həyat öz axarına qayıdacaq. Eyni zamanda, minaların xəritələrinin Azərbaycana verilməsi onların aşkarlanması üçün sərf olunan xərclərin azaldılmasına gətirib çıxarıcaq. Bu, 30 il işğal altında saxlanılan Qarabağın azad olunması ilə nəticələnmiş Zəfərdən sonra dövlətimizin başçısının növ-

Mina terroru vasitəsilə Böyük Qayıdışın ləngidilməsi təkcə Ermənistanın el atlığı məkrli həmle deyil. Bu, həm də iki dövlətin və xalqın reinteqrasiya məsələsinə hər vəchle mane olmağa çalışan qüvvələrin planıdır. Minaların hazırlanması vəsait tələb edən məsələdir. Burada maddi vəsait xərcənən minalar insan tələfatına və xəsaretinə getirib çıxarırsa, mənəvi olaraq da iki xalqın bir-birinə düşmənciliyinin davamlılığını uzunmüddətli edir. Təbii ki, cəzasız qalan, qızışdırılan Ermənistan da möglübəyyəti həzm edə bilmir, zəhərini minalarla tökürlər. Prezident İlham Əliyev çıxışlarında da dəfələrlə Ermənistana ciddi məsaşlar səsləndirərək Ermənistani təxribatlardan uzaq olmağa çağırırdı və qeyd etdi ki, bu, onlara baha başa gələ bilər.


Bəli, bu gün Ermənistandakı kriminal durum onu bir daha göstərir ki, Azərbaycanın xəbərdarlığına mehəl qoymayaraq tərəfimizdən bundan sonra da çox böyük zərər alacaq və Ermənistan ve havadarları Azərbaycana qarşı bu cür təxribatçı gedışatlar edərlərse, başlarında "Dəmir yumruğu" yenidən görə bilərlər. Bir sözlə, haqq-edalet hemişi qalib gelir. Necə ki, 30 ildən sonra torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü təmin etmişik. Və Prezident İlham Əliyevin təsdiqlədiyi "İşğaldan azad edilmiş ərazilərə Böyük qayıdışa dair I Dövlət Proqramı"nda Azərbaycanda 2026-ci ilə qədər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi işləri uğurla həyata keçiriləcək, 2026-ci ilin sonunda 280 min hektar ərazi minalardan təmizlənmiş olacaq. Bəli, bu gün ölkəmizin Kifayət qədər gücü var ki, işğaldan azad olunan ərazilərdə quruculuq bərpa işləri həyata keçirərək Böyük Qayıdışı davam etdirəcək, Ermənistandan 30 il müddətində dağıdaraq viranəyə çevirdiyi bu yerlər Prezident İlham Əliyevin diplomatik məharəti və məqsədönlü siyaseti nəticəsində qısa zaman çərçivəsində Azərbaycan cənnət-məkana çevriləcək!

RƏFIQƏ KAMALQIZI

Yazdır, şahid anası



(Poema)



Valeh Sefiyev

Öz müstəqilliyi və
terəqqisi üçün, öz
şöhrətinin ən parlaq
illəri üçün Azərbaycanın
əbədi borclu olduğu Ulu
Öndər Heydər Əlirza oğlu
Əliyevin zəka və iradəsinin
varisi, Azərbaycan
Respublikasının Prezidenti,
Müzəffər Ali Baş
Komandan İlham Heydər
oğlu Əliyevin şərəfinə

PROLOQ
Dünya dolaşib qalıb,
Adamlar çəşib qalıb.
Bəndik bir təmiz ada ;
Dünya ne olur olsun –
Gülüstən, abad, ya da
Virane olur olsun,
Qamətimiz sax olub.
Gözlərimiz tox olub,
Əlimiz qabar-qabar.
Nə qonşu tabağında
Bizim tamahımız var.

Nə düşmən qabağında
Əyilmişik, sinnmişiq.
Ruzimizi özümüz
Tər töküb qazanmışiq.
Bir qarın çörək üçün
Kiminse elaltısı,
Qara qulu, kölesi,
Diş ağrısı, forpostu,
Şaxtalı ayağının
Tozu olmamışiq biz.
Yaranışdan, binadan
Bizim vüqarımız var.
Bizim Vətən andımız,
Vətən şüarımız var.
Ancaq heç vaxt, heç zaman
Murdar daban yalanı
O murdar haylar kimi
Min bir oyundan çıxıb :
İməklayib, sürünb,
Gah itib, gah görünüb
Ordan iy çəkə-çəkə,
Burdan iy çəkə-çəkə
Göz gəzdirib, vurnuxub,
Kola-kosa baş soxub
Ovçuya ov axtaran
Tazi olmamışiq biz.
Otuz qış ötürmüşük,
Yaz, bəhar keçirmişik.
Aslan kimi, şir kimi
Derin yaralar alıb
Ağrılar keçirmişik. –
Quzu olmamışiq biz.
Çox geliblər, gediblər,
Çox hədyan danışblar.
Bizi çox incidiblər,
Çox hədləri aşılıb,
Hoqqalar çıxardıblar.
Bizi hədələyiblər,
Bize göz ağardıblar,
Barmaq sirkəleyiblər.
Halal torpaqlarımızın
Bir qarışını belə,
Qara daşını belə,
Düşmənə təslim etmək?!..
Üzü qara, şərəfsiz
Dünyadan köçüb getmək?!

Razi olmamışiq biz !
Razi olmamışiq biz !
44 günlük o döyüş...
İgidlərin ölümü
Bizi yaman incidir,
Bizi yaman ağırdır.
Bir gecənin içinde
Analar neçə dəfə
Ağır yuxular görür:
Görür, oğlu can verir!-
Oğulların ölümü
Həqiqidir, doğrudur.
Analar bu yuxuya
İnanmaq istəmirlər.
Tez, hövlənak oyanıb,
Sağa, sola boylanıb,
Oğul da gözləmirlər.
Haldan-hala düşürlər:
Huş aparır, yatırlar.
Analar yuxuda da
Dərdə, qəmə batırlar.

... Çox əzablar çəkmışik,
Bürüze verməmişik,-
Qəlbimizde ağlayıb,
Qəlbimizde çökmüşük.
İkibaşlı qartalın
Sinemizdə oturub
Canımızı diddiyi,
Qanımızı içdiyi
O dəhşətli zamanlar...
O ahlar, o amanlar...
... Kəmərlərde çürüyen,
Bizim o qotaz-qotaz
Körpələrin nalesi,
Əzabı, işgəncəsi.
İnsanlığı sarsıdan,
Heç ağıla gəlməyen,
Sərhəd, hüdud bilməyen,
Erməni barbarlığı,
Erməni murdarlığı.
Yaradan özü bize
Səbr əta eləsin,
Dözüm versin, tab versin,
Mənim bu sualıma

İşimizə qarışan,
Artıq - əskik danışan
Erkəyi erkək ərli,
Yubkali, manikürlü,
Dodaqları boyalı,
“Çox abırlı, həyalı”
“Bacilar” cavab versin:
-Xalqımın ilk əsgəri,
Xalqımın ilk şəhididi,
Ümidsizlik fəryadı
Dünyaları bürüyən,
Kəmərlərde çürüyen
O məmən bir körpənin
Nə günahı var id?!.
Bağça uşağı idı:
Onun bu gen dünyadan
Umacağı nə id?!.
O bir evin, ocağın,
Xoşbəxtlik tacı idı.
Bir tike mehribanlıq,
Sevgi möhtacı idı.
Səhərdən axşamacan
Özü kimi balaca
Körpə dostları ilə
Atılıb-düşündü o.
Gülüb-güleştirdi o.
O hələ dünya nədir,
Süh nədir, dava nədir
Bilmirdi, anlamırdı.
O gənəşə, işığa
Çıxmaga tələsirdi.
Oyuncaq maşını,
Kuklasını gəzirdi.
Ölüm nədir bilmirdi,
Ölümə inanmındı...
O niyə ölməliydi?
* * * *

...Son nöqtələr olmadı.
O dəhşətli zamanlar
Daha nələr olmadı?
... Qanlı 20 yanvar!
... Xocalı faciəsi!-
Erməni barbarlığı,
Erməni murdarlığı.
Dünyanın ortasında
Dünyanı heç nə sayıb,

Allahın özündən de
Çəkinmeyib, qorxmayıb,
Əlindən, ayağından
Divara mismarlayıb,
On üç yaşlı qızımız –
Şirin-şəker balamın,
O südəmər balamın
Dərisini soydular,
Gözlərini oydular.
Balamın əzabından
Kaftarlı, fahişəli
Haylar həzz alırdılar.
O dərisi soyulmuş
O gözləri oyulmuş
Balam ölenə kimi
Onlar əl çalırdılar,
Balam ölenə kimi. –
Soyulmuş bədənin
Sulu-sulu son qətrə
Qanı gələnə kimi
Şərabdan içirdilər.
Xumarlanıb, keflənib
Böyük Ermənistanın –
Zəherli bir xülyanın
Yeline uçurdular.
O murdar rezil haylar
Bir-birine göz vurub,
Saatlarını qurub
Saniyə sayırdılar,
Dəqiqə sayırdılar.
Mənim südəmər balam
Ağrıdan qıvrırdı ;
Sahibsiz, boş göylərə
Mələl-mələl boylanıb
Baxıb, göz dolandırıb
Ağlayıb qışqırırdı.
Yeddi dəqiqə sonra
Canını tapşırırdı.
“Tamaşaçı” qatillər
Xaçaturlar, aramalar...
O fahişə əmənlər
O nüftəsi haramlar
Tüpürüb bıçağına,
Balamı tike-tike
Doğrayıb tökürdülər
İtərin qabağına
Yeddi dəqiqə.. Bir az
O yan, bu yan olsa da
Nəticə aydın idi,
Hesabat dəqiq idi.
Bütün türk dünyasında
Erməni vahiməsi,
Xofu yaratmaq üçün,
Məqsəde çatmaq üçün
Bu da yaxşı təcrübə,
Tədqiqat, tədqiq idi.
Avropalı cənablar
Bu qanlı faciəni
Kitablardan oxuyub-
Çiçək kimi qoxuyub
Feyziyab olurdular.
Onlar, o imansızlar,
Vidansızlar, qansızlar
Nə göz yaşı axıdib,
Nə də saç yolurdular.

* * * *

Ay humanist, sülhərvər,
Ləyaqətli, xılastar
Avropalı cənablar!
Budur, budur, bax budur
İnsanlığı sarsıdan.
Heç ağıla gəlməyən
Sərhəd, hüdud bilməyən
Erməni barbarlığı,
Erməni murdarlığı.
Bəşərə təhlükədir,
İnsanlığa ləkədir
Erməni mövcudluğu,
Gerçəkliyi, varlığı.
Avropalı cənablar!
Cənab Avropalılar!
Çox gözəl bilirsınız



Kim yolluyuq, biz kimik?
Biz sizdən çox qədimik.
Kökümüz, əslimiz var
Tarixlərin şöhrəti
Qəhrəman nəslimiz var.
Dönə-dönə tapşırıb
Demisini, bılırık.
Biz də ömür sürmüşük
Görə-görə gəlirik.
Ermənilər "bacınız",
Turan eli özgədir.
Onda buyurun, baxın :
Bu barbarlıq, murdarlıq
Sizin üçün güzgüdür.
Özünü taniyin ;
Dünya zarafat deyil
Avropalı cənablar !..
Sağı, solu görmeyib ;
Ölümlərə, qanlara,
Bir nəzər yetirməyib
Boş, mənasız, faydasız
Söz danişmağa nə var ?
Təmiz xəş niyyət ilə
Havadarlıq eləmək !.
Hamiya rahat həyat
Firavanlıq diləmək !-
Kim alqışlamaz bunu?..
Dünya yaxşı tanırıbr
Kimin kim olduğunu.
Bu qarışq zamanda,
Bu dolaşq zamanda
Avropalı cənablar !
İnsafın, mürüvvətin
Harda qaldığını,
Qəlbinin yırtığından
Harda saldığını
Vecinə almayan var.
Erməni tənha deyil,
Yazıq, binava deyil
Köhne "bacılsınız",
Bir-birinə həyan,
Doğma, əzizlərsiniz.
Havadarlıq eləyib
Qəddarı daha qəddar,
Murdarı daha murdar
Eləyen sizlərsiniz.
Avropalı cənablar !
Bu barbarlıq, murdarlıq,
Bu cəlladlıq, qəddarlıq
Nə birinci kərədir,
Nə sonuncu kərədir,
On üç yaşı balamın
Əzablarına görə
Mənim ne nifretim var,
Hamısı sizlərədir.
Avropalı cənablar !
Gözünüzün önünde
Körpələr şaqqlanır,
Tikə-tikə doğranır. –
Dayan deyən olmur heç.
Siz insan deyilsiniz !

Vicdanınız ağrımır,
Gözləriniz dolmur heç.
Söz ağlayır diliimdə ;
Hirsimdən, acığimdən
Qələm tutmur əlim də.
Baxıram bir kənardan.
Danışan, haray salan,
Fəryad edən ürekdir :
-Avropalı cənablar !
Sizi qinamıram mən.
Namus, qeyret, ləyaqət
Gözləmirəm sizlərdən .
Türkün kim olduğunu,
Necə təmiz, pak olan
Müqəddəs bir anadan
Kişi doğulduğunu
Duyub-dərk etmek üçün,
Kamala yetmək üçün
Qətləne forman verib.
Sizə zaman gərekdir.
Hələ sizə çox sınaq,
Çox imtahan gərekdir.
Ancaq bu gün, bu saat
Sizə haramdır bu həyat !
Avropalı cənablar !
Tanrı möhlət versəydi,
İmkan, qüvvət versəydi
On üç yaşı qızımın –
Şirin-şəkər balamın,
O südəmər balamın
Əzablarına evez
Başınıza göylərdən
Ateş, od ələyerdim.
Dünyanın bir künçünə -
Ya dərya kənarına,
Ya da bir cəngəlliye
Anlaqsız, quduz olmuş
Heyvan sürüsü kimi
Toplayıb, yiğib sizi,
Gözlərimi yumub mən,
Bir anda uf demədən
Kəsərdim nəslinizi.
Yaradana şüklərlər,
Dualar eləyərdim.
Avropalı cənablar !
Mənim adətim deyil –
Fürseti bada verib,
Yarımçıraq iş görüb
Həyatımı kəm etmek :
Bir dərənin dibində
Çürüdüb leşinizi
Qurda-quşa yem etmək
Kaş qismətim olaydı !
O qüdrətim olaydı !
Yenə, yenə, yenə də
Soyumazdı üreyim,
Açılmazdır çıçeyim.
Bu boyda kainatda
Tənha, kəməksiz qalan
Dırı-dırı soyulan
On üç yaşı balamın
Əzablarına görə

Gen dünya başıma dar.
Mənim nə yaşayışım
Nə günüm, rüzgarım var,
Sınıb yanına düşüb
Mənim qolum, qanadım.
Zəherdir, zəhrimadır
Bütün ömrüm, həyatım.
* * * *
... Deyirlər Əmir Teymur
Buralardan keçəndə,
Dəsteməzini alıb,
Namazını da qılıb,
Kefi kök, damağı çağ
Bulaqdan su içəndə,
Erməni casusundan
Necə murdarlıq görüb,
Bütün ermənilərin
Qətləne forman verib.
Əmirin qərarından
Göylər də razı qalıb.
Yer üzüne, dünyaya
Gur işiq, nur əleyib.
Əmirin öz anası
Ordunun qabağında
Ləçək açıb Əmirdən
İnsaf, imdad diləyib.
Türk oğlu anasının
Sözünü, ricasını
Göylərdən, səmalardan
Aşağı endirmeyib –
Ananı sindirmayıb.
Bunu öz qıruruna,
Şanına, şövkətinə
Əsla, rəva görməyib –
Sonuncu ermənini
Saxlayıb, öldürməyib.
* * * *
... Son nöqtələr olmadı,
O dəhşətli zamanlar
Daha nələr olmadı?!
... Torpaqların işğalı,
Bir milyon qaçqınımız.
... Cəllad esirliyində
Neçə gəlin, neçə qız...
* * * *
(Belə danışan yerde,
elə danışan yerde
Qoy məni vurğun vursun,
Dilim, ağızım qurusun.)
... Düşmən esirliyində,
"Gəlin-qız" deyiləndə
Əskik oğullar kimi
Dünya bizə baxırdı.
Qeyrat bizi boğardı.
Belə yaşamaq bize
Ölüməndən də betərdi.
... Məqam çatdı, yetişdi,
Nə fürset axtarıldı,
Nə "İZİN" yada düşdü.
Ali Baş Komandanım

Əmr etdi, qərar verdi.
Komandan alqışlandı,
Ağ döyüş başlandı.
Ağ qanadlı mələklər,
Göylərdə dövrə vurdur.
Ayiq-sayıq 44 gün,
Başımızın üstündə
Burda, keşikdə durdu.
Yağı nefəs dərməmiş,
İlk saatdan, ilk andan,
Ağır topalar gurladı,
Düşmən düşdü amandan...
Özü amansızlığın
Ocağı ola-ola,
Gözləri dola-dola
Boyun bükbü, yalvarıb
Bizdən aman istədi.
Baş yolub, yaxa cirib,
Qulun kimi çığrıb
Afrika çäqqalından,
Hindistən baqqalından ,
Tayqa bataqlıqından,
Paris bacılığından,
Amazon meşəsində,
Fars-İran nəşəsindən –
Dünyanın ən yiyəsiz,
Təsbehli, əmmaməli,
Əngəlli güşəsində
Haray, imdad gözlədi...
* * * *
... Hərbi komissarlıqda,
Azərbaycan bayrağı
Şəstlə dalgalanırdı.
Ürekler coşqun idi,
Gözlərdə od yanındı.
İntizamlı, nizamlı
Qətiyyətlə, inamlı
Növbələr uzanırdı.
Oğullar tələsirdi –
Düşmənə zərbə vurub
Qəlebələr çalırdı,
Zəfərlər qazanırdı.
* * * *
Onlar tək-tək öldülər !
Özləri tək-tək ölüb
Bu xalqı, bu milleti
Onlar diriltidi, onları. –
O qəhrəman oğlanlar.
Bize ruh, nefəs verib,
Tükənməz həvəs verib
Xəcalət tərimizi
Alnımızdan sidilər.
Bu döyüşün, zəfərin
Birinci qəhrəmanı
Azərbaycan zabitini
Cəsur əsgəri idi.
Bütün qəlebələrin
Bünövrəsi, əsası
Onların cesareti,
Əzmi, hünəri idi.
Ən keçilməz sədləri,

Bəndləri qırıldır.
Qranit qayaları
Öz yumruqları ilə
Onlar dağıdırırdı.
Onlar tek-tək öldülər !
Onlar əmin, arxayı
Vətəni qalib görüb –
Bəxtiyan, azad görüb,
Çıraqban, abad görüb,
Vətənin qarşısında
Razılıq, sevinc saçan
Böyük bir coşqu ilə
Min dəfə baş endirib
Halallıq istədilər :
"Başın sağ olsun, Vətən!
Haqqını halal eyle.
Biz sefer üstündeyik,
Mənzilimiz uzaqdır,
Yol gedirik!.." dedilər.
Onlar tek-tək ölürdülər !
O qəhrəman şəhidlər !
Yer üzündə dünyada
Çox qan-qada gördülər,
Çox şər-xəta gördülər
Bizi bəyənmədilər –
Göylərdən gelmişdilər
İlahi dərgahına –
Göylərə çekildilər.
Bizim haqq davamızın
Səsi, sorağı çıxdan
Yaradana çatmışdır.
Tanrı Yer aləmini
Səhmana salmaq üçün
Özü əl uzatmışdı.
Bünövrəsi, dayağı
Təməli olmasayıdı,
Arxasında həmişə
O qüdret sahibinin
Öz əli olmasayıdı,
Bu boyda kainatda
Bu balaca, bu xırda
Bizim bu yer küremiz –
Miskin planetimiz,
Yorulub əldən düşmüş
Əzgın planetimiz
Necə dinclik tapardır ?
Necə qərar tutardı ?
Bizim qəlbimizdə,
Şanlı zəfərimiz
Yerin, Goyün sahibi
Yaradın, Xalıqın
Xeyir-duası vardi.
Bunu bizdən də yaxşı
Dünya anlamalıdır.
Dünya ağıla gelib,
Yola, sığala gelib
Xəlq eləyen qüvvəni,
Haqqı tanımalıdır.
* * * *
Ay şəhid anaları!
Ay şəhid ataları!
Zəfər bayramlarında,
Hamidən çox sevinin.
Başınızı dikt tutun.
Allah eləməsin!...Mən
Tapşırmıram, demirəm
Heç vaxt unudulmayan
İnsanları unudun.
Bizim eldə, obada,
İnsanlığı yaşadan,
İnsanların həyatda
Təmiz, düz ilqarır.
Analar həssas olur:
Bu gün, bu bayram günü
Anaların hamisi
Şəhid analardır.

... Üfüq alışib-yanır,
Vətən nura boyanır.
Qəlebənin dadını
Duyub yaşamaq üçün
Döz, dur, şəhid anası!
Mətəm libası geyib,
Bayati, ağı deyib
Qapılma qəmə, dərdə.
Bilirəm, bu gün sənə
Dünyanı versələr də
Azdır, şəhid anası!
Deyirsen: bu il biur az
Tez ötüb keçdi ayaz !..
Düzdür, Şəhid Anası !
Güneş salama gelir,
Torpaq da üzə gülür.
Yazdır, şəhid anası!

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya siyaseti onların çirkin niyyətinin təzahürüdür. Dövlət başçısının çıxışlarının birində vurguladığı kimi, "XIX əsrin əvvəllərində Qarabağa və Zəngəzura İrandan və Osmanlı imperiyasından çoxlu sayıda erməni ailələrinin köçürülməsi, 1905-ci və 1918-ci illərdə erməni hərbi dəstələrinin Qafqazın müxtəlif bölgələrində həyata keçirdiyi kütləvi qətlər və talanlar, 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistan Respublikası ərazisindəki ata-baba yurdlarından deportasiya edilməsi, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi güdən genişmiyashi müharibə və onun bu gün də davam edən acı nəticələri, 1992-ci ilin Xocalı faciəsi – bunlar təcavüzkar erməni millətçilərinin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdiyi soyqırımı siyasetinin qanlı səhifələridir".



Əlbəttə ki, ötən əsrde dörd dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə baş verən olaylar ermənilərin xalqımıza qarşı olan çirkin niyyətlərini ortaya qoymuş olur. 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 105 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdır. Ermənistən işgalçılıq siyaseti Azərbaycan xalqının dinc həyatına ağır zərbələr vurmusdur. Belə ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırıvə deportasiya siyaseti 1918-1920-ci illərdə xüsusən genişlənmiş və Azərbaycan xalqının yer üzündən tam silmək kimi iyriyən niyyətlərini bütün cılpaqlığı ilə üze çıxarmışdır.

BİR GECƏNİN İÇİNDƏ YERLƏ-YEKSAN OLAN ŞƏHƏR

Bildiyimiz kimi, 1992-ci ilin 26 fevral tarixində erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində en qanlı facieler bir sıradə duran soyqırımı törətdilər. Bu soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasetinin daha bir dəhşətli nümunəsidir. Xocalı soyqırımı ilə ermənilər Xocalının yer üzündən silinməsini və məhv olmasını reallaşdırıldılar. Xocalı bir gecənİN içərisində yerlə-yeksan olundu. Erməni terrorçularından yayınıb meşələrə və dağlara qaçan insanların çoxu soyuqdan və şaxtadan məhv oldular. Xocalı şəhəri isə yer üzündən silindi. Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində, Bu kütłəvi qırğıñ nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikət oldu, 1275 dinc sakın girov götürüldü, onlardan 150 nəferin taleyi isə həle de məlum deyil. Bu soyqırımı akti nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideyini itirdi. Hər il dünya azərbaycanlıları və ədəleti uca tutanlar Xocalı faciəsi qurbanlarının xatirəsini yad edirlər.

Xocalı faciəsi 200 ilə qədər bir müddətde erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasetinin davamıdır. Bu əməllərin qabaqcada düşünləmiş qayda, milli elamətinə görə insanların tamamilə və ya qismen məhv edilməsi niyyəti ilə tərediləməsi beynəlxalq hüquqa əsasən, Xocalı faciəsinin, məhz soyqırımı olduğunu təsdiq edir. Prezident İlham Əliyev Xocalı faciəsini təcav-

Erməni faşist ideologiyasının dəyişməyən məzmunu

Üzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasetinin qanlı səhifəsi kimi qiymətləndirilir.

Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının geləcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Quba şəhərində "Soyqırımı Memorial Kompleksi" yaradılıb.

QARADAĞLI QƏTLİAMI

Ermənistən hərbi qüvvələri tərəfindən yer üzündən silinmiş Xocalı şəhəri və töredilən soyqırımı dünyadan gözü qarşısında olmuşdur. Başlıbel, Ağdaban və onlara digər kəndlərdə ermənilərin törediyi soyqırımı onların tarixdən silinmeyəcək iyriyən siyasetini ortaya qoysur. 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistən silahlı qüvvələri və Rusyanın 366-ci alayı tərəfindən töredilən Qaradağlı qətləmi da Qarabağ münaqişəsi zamanı baş vermişdir. Nəticədə xeyli sayıda mülki azərbaycanlı şəxslər ermənilər tərəfindən qətlə yetirilmiş, bir o qədər də əsir alınmışdır.

117 nəfər əsir alınmış, 66-90 nəfər mülki şəxs isə qətlə yetirilmişdir. Öldürülenlərdən 21-i ahi və qocalar, 10-u qadın, 8-i məktəblı olub. 146 uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdırlıb. Tariximizdə belə hadisələr kifayət qədərdir. Tarix təkrarlanıb. Azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistən dövləti yaratmaq məqsədi ilə ideyalarının reallaşdırımağa can atıblar.

KƏLBƏCƏRİN QƏM DASTANININ ƏN KƏDƏRLİ SƏHİFƏSİ - AGDABAN FACİƏSİ

Soyqırı, genosid bütün əhalilər qruplarının, etnosların, irqi, milli, etnik, yaxud dini əlamətlərinə görə tamamilə və qismən məhv edilməsi deməkdir. Azərbaycan xalqı ermənilər tərəfindən bütöv bir əsr boyu bu cür soyqırıma məruz qalmış bir xalq olmuşdur. Ermənilərin Azərbaycan torpaqlarında törediklər terrorçuluq, işgalçılıq, soyqırımı bunu təsdiqləyir. Qarabağ savaşının en dəhşətli facielerindən biri olan Ağdaban soyqırımı tarixdə bəşəriyyəte qarşı töredilmiş ən böyük cinayətlərdən biridir. Azərbaycanın gözəl güşəsi Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni separatçılarının "Böyük Ermənistən" yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törediyi dəhşətli soyqırımdır. Ağdaban soyqırımı zamanı bütün bir kənd tamamilə yandırılmış, yüzlərlə dinc sakine qeyri-insani işğəncələr verilmiş və yurdundan didərgin salınmışdır.

Faciə baş verən zaman səhərə yaxın erməni quldurları Ağdaban yalnız keşik çəkən 3 nəfəri qətlə yetiriblər. Onlar kəndin üst yanındakı bənd-bərələrə dolub, səhər saat 6-da silahlarla nərli qoparmağa başlayıblar. Qəfil yuxudan oyanan kənd camaați özünü itirib. Erməni qarətçiləri planlı surətdə hərəkət ediblər. Belə bir vəziyyətdə Ağdabəy rayonunun Capar kəndi istiqamətindən Dədə Şəmşirin kəndi Çayqovuşan və Ağdaban kəndlərinə erməni quzğunları hücum ediblər. Erməni quldurları tərəfindən kənd sakinləri amansızcasına öldürülüb, kənd evlərinin əksəriyyəti yandırılıb və qarət edilib. Aşağı Şəmşirin evi və zəngin arxivine od vurularaq, külə dönderilib. Ağdaban faciəsi Kəlbəcərin qəm dastanının en kədərli səhifəsini açıb. Faciə zamanı 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırılmış, kəndin 779 nəfər dinc sakini-



Törədilən soyqırımlar, qətlamlar, terrorlar



nə qeyri-insani işğəncələr verilmişdir. 67 nəfər qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşı uşaq, 7 nəfər qadın dirdir. Odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir. İstər herb qanunlarına, istərsə de bütün dünyada qəbul olunmuş insan hüquq və azadlıqlarına sığınacaq seviyyəde soyqırımına "imza atan" erməni qəsəbkərələr qırğıñ zamanı Kəlbəcər rayonunun bu dilber guşəsində, eyni zamanda, bütün tarixi abidələri, qaynaqları da məhv ediblər.

BAŞLIBELDƏ TÖRƏDİLƏN QƏTLİAMLAR

Onu da qeyd edək ki, 1993-cü il mart ayının 27-də erməni fitnəkarları yenə de Kəlbəcərə hücumu Ağdabanın başlayıb. Ermənilər Ağdaban kəndinə hücum edib və onu ikinci dəfə vuran ediblər. Bu faciələr sırasında Kəlbəcər rayonunun en böyük kəndlərindən biri olan Başlibelde töredilən qətlamlardır ki, 1993-cü ilin aprel ayının 2-de baş verən hadisə zamanı Başlibelin kənd sakinlərinin bir grupp mühəsirədən çıxmışalar da, buna nail ola bilməyiblər. Bu zaman sakinlərdən 9 nəfər yolda qətlə yetirilib, 5 nəfər girov götürüllər. Diger 62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özlərini qorumağa çalışıblər. Amma onlar cəmi 18 gün gizli biliblər. Aprelin 18-de erməni silahlı birləşmələri dinc sakinlərin sığındığı kahaların yerini aşkarlaşdırıb və sonra onları üzərinə silahlı hücum keşiblər. Həmin gecə kənddən bir qədər yuxarıda yerləşən "Portda" kahalarına sığınmış sakinlərin üzərinə amansız hücum zamanı dinc sakinlərdən 14 nəfər girov götürüllər, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühəsirə həyatını davam etdirib. Onlar 113 gündən sonra, iyulun 17-də sığınacaq tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistən ordusunun mühəsirəsindən çıxa biliblər.

TORPAQLARIMIZI TƏRK EDƏRKƏN ERMƏNİLƏRİN TÖRƏTDİKLƏRİ YANGINLAR

Bu gün işğal altında olan şəhər, kənd və qəsəbelərimizin Azərbaycan ordusu tərəfindən azad olunub. 2020-ci ilin sentyabrın 27-də Ermənistən ordusunun təribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiyashi Vətən müharibəsi qələbəmizə sona çatı. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə mehəl qoymayan Ermənistən məğlub edildi.

Tarixə diqqət etsek görərik ki, iki yüz ilə yaxın bir dövrde təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı yerdilən soyqırımı siyasetinin acı nəticələrini yaşamışq. Azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistən dövləti yaratmaq məqsədi ilə ideyalarının reallaşdırımağa can atıblar. Ardicil olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçiriblər. Yaxın tariximiz olan 44 günlük Vətən müharibəsi dövründə dinc insanlara, mülki əhaliyə qarşı etdikləri əməllər, işgalindən azad olan torpaqlarımızı tərk edərkən töredikləri yanğınlardır. Vətən müharibəsində ermənilərin cəbhə zonasından kənarla yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması onların çirkin niyyətlərini göz önünde canlandırdı. Uşaq, qoca terrora məruz qaldı. Elə Bərdə də yaşaşan hadisələr de ermənilərin faşist əmməllərini təsdiqlədi. Beynəlxalq konvensiyalara zidd topladığı silahlarla Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə də mülki əhalinin kompakt yaşadığı ərazilərdə raket zərbələri endirməsi, Ermənistən hökumətinin təcavüzkar, terrorcu simasını ortaya qoymuş oldu.

Nəzakət ƏLƏDDİNQİZİ

XOCALI: Biz soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldıq

O gecə yalnız bir rəng vardi: qara. Sabaha doğru isə günəşin solğun işaretisi bu qara rəngə qarışaraq onu boza çevirmişdi. Hər yan boz rəngdə idi. Havanın da rəngi boz idi. Qışın soyuğundan buzlaşmış ətrafda boz rəngə çalırdı. O gecənin faciəsin-dən sağ qalıb meşələrə, dağlara üz tutan qoca, cavan, uşaqların da üzündə tək bir rəng vardi: boz...



Solmuş, gecənin faciəsi həkk olmuş, donuşlaşmış, bozlaşmış üzler qorxu ve vahimə içerisinde idı. gözlər də boz rəngə çalırdı. Yaşılı, mavi, qəhvəyi qaralığından asılı olma-yaraq gözler də bozlaşmışdı. Çünkü baxışlar boz rəngdə idi. Həyatın bitdiyi anda gecə qara, gündüzə bozdan başqa nə rəngdə ola bilərdi ki?..

O gecəyə gedən yol...

Xocalı faciəsinə aparan yol hələ XX əsrin əvvəllərindən başlamışdı. Bu yaşayış məntəqəsinin azərbaycanlı əhalisi bir əsrde 3 dəfə qırğınlara məruz qalmışdı. Xocalı bininci dəfə 1905-ci ilde, sonra isə 1918-ci ilde yandırılmış, 1992-ci ilde isə Xocalıda daha qanlı, daha dəhşətli faciə törədilmişdir. Xocalının işğali düşmənin əvvəlcən hazırladığı plan üzrə baş tutmuşdu. Bəli ki, şəhər hələ 1991-ci ilin oktyabr ayından blokadaya alınmışdı. 1991-ci ilin oktyabrında Tuğ və Səlakətin kəndləri işğal olunandan sonra Xocavənd de ermənilərin nəzareti altına keçmişdi. 1992-ci ilin yanvarında ermənilər Xocalı ətrafindakı Axullu, fevral ayında isə Malibeyli və Quşçular kəndlərini işğal etmişdilər. Həmin kəndlərin işğalından bir neçə gün sonra ən iri yaşayış məskənlərindən olan Qaradağlı 366-ci motoatıcı alayı, eləcə də müxtəlif xarici ölkələrdən gətirilmiş muzdlu döyüşülərin hesabına ermənilərin elinə keçmişdi. Xocalını ehətə edən Daşbulaq, Mehdiyənd, Ballıca, Həsənabad, Pireməki, Noraguh və Mirzəcan kəndlərində xeyli qüvvə toplanmışdı. Avtomat və pulemyotlara silahlansılmış yüzlərlə erməni yaraqlısının toplandığı bu kəndlərdə çox sayıda rakət qurğuları və zirehli texnikalar vardi. Fevralın ortalarından Xocalı erməni silahlıları tərəfindən mühasirəyə alınmışdı və hər gün ağrı texnikadan atəşə tutulurdu. İşğal planı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə təşkil olunmuş, Ermənistən silahlı qüvvələrinin bölməleri ilə yanaşı, sovet ordusunun 366-ci motoatıcı alayı da 7 min nəfərin yaşıdagı Xocalı şəhərinə basqın etmiş, günahsız insanları, dinc sakınları xüsusi amansızlıqla qətlə yetirmişlər.

Növbə Xocalının idı...

O gecə Xocalı sakınları olacaqlardan xəbərsiz şəkildə evlərində, yataqlarında idilər. Onlar üçün plan hazırlanmışdır. Barədə heç bir məlumatları yox idi. Bildikləri sadəcə bu idi ki, ermənilər 1988-ci ildən yene sərhədən rayonlarımıza basqın edir, döyüşlər olur, ara bir qədər sakitleşdirilir, sonra yene eyni-lə davam etdirilirdi. Düz dörd ididir, sərhəd rayonlarımızın sakınları kimi, xocalılar da səksəkə içinde idilər. Lakin o gecəki faciə kimin ağlına gələ bilərdi...

Bir neçə gün əvvəl Xocavənd rayonu

ışqal edilmişdi. Xocalılar bunu bilirdilər, bəli bir tehlükənin onları da gözləyəcəyini təxmin edirdilər. Lakin bunun gecənin yarısında, şirin yuxuda ikən olacağını əsla düşünməmişdilər.

O gecəyədək, bəli, planlar artıq hazır idi. Ölkəmiz rəhbərlik edənlər Xocavənddən tutmuş Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdere, Ağdam, Cəbrayıł, Qubadlı, Zəngilanadək hamisənin bir-birinin ardınca işğalına hökm vermişdilər. Bunun üçün sovet imperiyasının başında dayananlarla əlbit olmuş, vəzifə kürsülərini möhkəmlətmək xətrinə Qarabağın ermənilərə hədiyyə olunmasına imza atmışdır.

Bu səbəbdən də heç kim başına gələcək oyunlardan xəbərdər ola bilməzdi. Hələ aradan xeyli vaxt keçməli idi ki, ordumuzun zabit və əsgərləri, yurd yerlərini ov silahı, bel, şana, dirmiqla müdafiəye qalxan oğullarımız kömək üçün dövlətə müraciət etməli idilər və heç bir cavab almayıandan da xeyli sonra anlayacaqdılarsı ki, bəli, torpaqlar planlı şəkildə satılıb.

O gecə növbə Xocalının ididi. Xocavənddən sonra Xocalı işğal olunmalı idi. Xocalının günahsız, dinc sakınları isə dəhşətli, faciəvi şəkildə qətlə yetirilməli idi ki, bütün ölkəni erməni xofu bassın və işğal üçün növbədə dayanan rayonların sakınlarına görkə olsun. Onlar Xocalı sakınlarının başına getirilənləri yaşamadan yurdlarını, ev-eşiklərini asanlıqla tərk etsinlər. Bəli, məsələ bu idi. Lakin erməni qonşusuna hələ də bələd deyildi ki, azərbaycanlılar torpaq üçün son damla qanlarına kimi vuruşmadan ölməzlər. Sonralar qonşuluqqan kənar olmuşlar bunu işğal etdikləri bütün rayonlarda da kor gözləri ilə gördülər. Minlərlə şəhid verdik, lakin bir addım geri çəkilmədik. Sərhədlərimizdəki qüvvələrimiz də, son nəfəsimiz də tam tükənəndən sonra düşmən torpaqlarımızı işğal edə bildi. Xocalı sakınları gecə yuxudan pəncərələrinə odlu silahlardan açılan ateşlərin rənginə və sesinə oyandılar. İnsanlara əyinlərinə paltaq geyinməye macal vermedi düşmən. Güllələnən güllələndi, qalan camaat isə meşələrə, dağlara üz tutdu. Qışın soyuqlu-sazaqlı, faciə, dəhşətə dolu bir gecəsində yaşıanacaqları görmək, şahidi olmaq üçün evlərindən çıxdılar...

Gecənin qaranlığı qədər dəhşətli

O gecə Xocalıda ermənilər tərəfindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarşı olmuşla, 613 Xocalı sakını qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər əsir götürüldü ki, onların 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşaqın taleyi bu günlək məlum deyil.

məntəqələrinin adına görə Xocalı-Gədəbəy mədəniyyəti adlandırılmışdır. Tarixçilər müyyən ediblər ki, Xocalı-Gədəbəy mədəniyyəti eradan əvvəl V-III min-illiklərdə Azərbaycanda formalasın Kür-Araz mədəniyyətinin və ondan sonra burada mövcud olan Qarabağ mədəniyyətinin varisidir.

Xocalı soyqırımının şahidi olmuş müxtəlif xarici ölkə jurnalistləri onu bəşəriyyətin böyük faciəsi adlandırmışlar. Fransadan olan jurnalist Jan-İv Yunet yazır: "...Biz Xocalı faciəsinin şahidi olduq, yüzlərə həlak olmuş dinc əhalinin – qadınların, kişilərin, qocaların və Xocalı müdafiqlərinin meyitlərini gördük. Bize helikopter verdilər, biz quş uçuşu hündürlüyüdən Xocalı ətrafında nə gördük, hamisini çekirdik. Bu, dehşətli mənzərə idi. Mən mühəribələr haqqında, alman faşistlərinin qəddarlığı barede çox eşimmişəm, lakin ermənilər 5-6 yaşlı uşaqları, dinc əhalini öldürərək onları geridə qoyublar".

Araşdırımlar zamanı müyyən olunmuşdur ki, Xocalıda istifadəsi qadağan olunmuş mərəmилərdən və kimyəvi silahlardan istifadə edilmişdir. Bu məlumat Rusyanın "Memorial" hüquq-müdafie mərkəzinin açıqlamasında da öz əksini tapmışdır. Bütün bu faktlar Ermənistən Cenevre Konvensiyasının protokollarını pozaraq dinc sakinlərə qarşı soyqırımı həyata keçirdiyini təsdiqləyir.

Biz Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldıq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 28 yanvar tarixli "Xocalı soyqırımının otuzuncu ildönümü haqqında" Sərəncamında qeyd olunur ki, "Xocalı qətləməsi Ermənistən uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasetinin tərkib hissə idi. Soyqırımının törədilməsinə görə Ermənistən ozamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır... Ermənistən daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işgaldən qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin teleblərinin yerine yetirilməsi və tarixi edaletin bərpa edilməsi uğrunda Vətən mühəribəsinə qalxdı... 44 gün süren döyüşlər neticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işgaldən azad etdi. Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıtılması üçün ötən illər ərzində məqsədönlü fəaliyyət göstərilmiş, 2008-ci ildən isə bu fəaliyyət "Xocalıya ədalət!" beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiyəmet verilmişdir... Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq".

Bu gün hər bir azərbaycanlı Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, ata vəsiyyətini yerine yetirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi rəhbərliyi ilə 44 günlük Vətən mühəribəsində düşmən üzərində qazandığımız tarixi qələbənin qürürunu da yaşayır. Qəhrəman ordumuz Ali Baş Komandanımızın əmri ilə 2020-ci il sentyabrın 27-də başladılan "Dəmir yumruq" əməliyyatı ilə düşməni darmadağın edərək doğma Qarabağımızı 30 ilə yaxın əsarətdən xilas etdi. Şanlı Azərbaycan Ordusu tərəfindən mehv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının icraçılarından da var idi. "Biz Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldıq", – deyən cənab İlham Əliyev çıxışlarında bu fikri də səsləndirmişdir: "Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistən yenə də Azərbaycan üçün potensial təhdidən qeyrilsin. Əger bunu görəsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilmelidir".

Mətanət Məmmədova



QİÇS-dən necə qorunmaq olar?



QİÇS (Qazanılmış İmmünen Çatışmazlıq Sindromu) qan və qorunmayan cinsi əlaqə yolu ilə keçən, orqanizmin müxtəlif toxumalarında yerləşə bilən, lakin immunitet sistemində əsas təsirlərini göstərən virusdur.

- HHV ilə əlaqəli multisentrik xəstəlik.

- Castleman xəstəliyi
- Hodgkin Lenfoma.

SIA mövzu ilə bağlı araşdırma aparıb.

Xəstəliyin simptomları nələrdir?

QİÇS virusu fərdə keçidkən 2-4 həftə sonra o, qızdırması, bədəndə müxtəlif ağrılar və qripe

məyə bilər. QİÇS qan və ya ana südü, sperma, boşalmadan əvvəl maye, vaginal və rektal maye ilə ötürülür. Bu səbəbdən cinsi əlaqə yolu ilə keçmə riski yüksək olan virusdur. Virus bədənə daxil olduğundan sonra bir ay ərzində kəskin inkişaf edir və sonradan müalicə olunmazsa, orqanizmdə çoxalmağa davam edir.

QİÇS olan biri cinsi əlaqədə ola bilərmə?

Ziyil yox olana qədər cinsi əlaqə girmeyin. Vaginal bölgədə ziyyil olanların ziyiller tamamilə yox olana qədər cinsi əlaqəyə girməmələri lazımdır. Əgər cinsi əlaqəyə girəcəklərse, əlaqə zamanı prezervativdən (qoruyucudan) istifadə etmek tövsiyə olunur.

Partnyorumuzda QİÇS varsa, nə etməliyik?

Aşağı riskli QİÇS növləri aşkar edilərsə və ya virus aşkar olunmazsa, dərhal peyvənd edilmeli və müalicə bitənə qədər cütlük prezervativlə qorunmalıdır. Yüksək riskli növü aşkar edilərsə, kolposkopiya aparılmalı, zəruri hallarda biopsiya və ciddi izləmə protokol-

xucu xüsusiyyətlərə malik olmasın.

Kişilər QİÇS-dən necə qorunur?

Diger cinsi yolla keçən xəstəliklərin bir çoxu prezervativlərin istifadəsi sayesindən hem qadınları, hem de kişiləri qoruya bilsə də, QİÇS virusuna qarşı qoruyucu vasitə ilə qorunmaq hali təessüb ki, minimaldır. Ziyiller yumurtalıqlarda və ya qasıq nahiyyələrində də ola bildiyi üçün prezervativ istifadə ediləsə belə, qarşı tərəfə keçə bilər.

QİÇS virusu kişilərdə nə edir?

Daha çox cinsi əlaqə yolu ilə keçən QİÇS kişilərdə ağız, fahrenks, anus və penis xərcənginə və cinsiyət orqanında ziyyillərə səbəb olur. Erkən diaqnoz və düzgün planlaşdırılmış müalicə virus ilə mübarizə aparmaq mümkündür.

Ər QİÇS-dirsə xəyanət edir?


Bildirilib ki, kişiler tərəfindən ötürülen QİÇS virusuna yoluxmuş, cinsi əlaqə yolu ilə yoluxan və qadınlarda uşaqlıq boynu xərcəngi ilə ölümçü nəticələrə səbəb olan hər qadın əri tərəfindən aldadılmışdır.

AR Cinayet Məcəlləsinin 140-ci maddəsinə əsasən, bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında qoyma - iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İnsan immunçatışmazlığı virusu ilə yoluxmasını bilən şəxsin bu xəstəliyi başqa şəxse yoluxdurması - iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Həkim-infeksiyonist Leyla Əmrəhova: "AİDS -HİV pozitiv insanların heç bir müalicə almadiqdə həyatlarının irəliləyən dönmələrində T limfositlərin (CD4 hüceyrələrin) azalması ilə immun sistemin çökmesi və bir çox opportunistic (fürsətçi) infeksiyalar üçün açıq hala gəlmişdir. Normal sağlıqlı insanlarda CD4 hüceyrələri 500-1600 olduğu halda, AİDS-li xəstələrde bu hüceyrələrin sayı 0-a qədər azala bilir.

AİDS HİV virusu səbəbilə əmələ gəlir, lakin her HİV pozitiv insanda AİDS olmur. Belə ki, müalicə nəticəsində xəstəliyin bu mərhələyə gəlmə ehtimalı azdır. HİV qan,



Onunla əlaqəli digər limfa sistemi xəstəlikləri:

- Diffuz Büyük B Hüceyrəli Lenfoma.
- Burkitts Lenfomasi.
- İlkin Effuziya Lenfomasi.

bənzər xəstəliyin əlamətlərini göstərir. Bu, o deməkdir ki, immunitet sistemi virusla mübarizə aparır. QİÇS simptomları orqanizmin ilkin reaksiyaları aradan qalxdıqdan sonra illər ərzində özünü göstər-



lari ilə xəste uşaqlıq xərcəngindən qorunmalıdır.

QİÇS boşanma səbabidirmi?

QİÇS-in insana keçməsi üçün tam cinsi əlaqəyə ehtiyac yoxdur, anal əlaqə və hettə oral əlaqə virusun ötürülməsi üçün kifayətdir.

QİÇS peyvəndi olduğundan sonra cinsi əlaqədə olmaq olarmı?

QİÇS virusu riski cinsi fəaliyyətin başlangıcı ilə ifadə edilir. Ona görə də həmin şəxs 25 və ya 30 yaşında olsun, cinsi fəaliyyətə başlamamışsa, yəni də bu peyvənddən faydalana bilər. Cinsi fəaliyyətə başlıqaldıqdan sonra peyvənd almağın mənası yoxdur.

Virus öz-özünə yox olur?

Ziyillərin özbaşına keçmə qabiliyyəti yoxdur. İnsan tərəfindən fərqli edilən kimi onu müalicə etmək lazmıdır ki, virus çox yayılan və yolu-

Vəkil Turan Abdullazadə: "Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, tibbi müayinədən keçidkərini təsdiq edən arayışın təqdim edilmesi və onların nikah yaşına çatmaları zəruridir.

Ailə Məcəlləsinə əsasən, nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçirlər. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törendiyi xəstəliyin olmasına o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

Tibbi müayinədən keçidkərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər arasında nikahın bağlanmasına yol verilmir.



ana südü, sperma, vaginal və rektal mayeler ilə yoluxur. Cinsi yolla yoluxma ehtimalı isə daha çoxdur.

Virus orqanizmə daxil olduğundan sonra kəskin əlamətlər verir və bu dövrde müalicə edilmirsə, orqanizmdə çoxalmağa davam edir. Kəskin dövrən sonra 10-15 il səssiz olaraq seyr edə bilir və bu dövrde heç bir klinik əlamətlər olmur. Lakin xəste bu dövrde digər şəxsləri yoluxdura bilir. Bu dövrde də müalicə edilməzse, xəstəlik üçüncü mərhələyə keçir. Bu mərhələdə artıq xəstənin immun sistemi zəifləmişdir və digər infeksiyalara qarşı müdafiəsizdir. HİV ətraf mühitə qarşı dözümsüzdür. 57 dərəcədə 2 dəqiqəyə, 100 dərəcədə isə ani müdədətə tələf olur. Eyni zamanda, bütün dezinfeksiyona maddələrə qarşı həssasdır və günəş şüasının təsirində asanlıqla ölürlər".

Ayşən Vəli

Düz 31 il bundan əvvəl dünyanın gözü qarşısında ermənilər bəşəriyyət tarixində ən ağır cinayətlərdən birini - Xocalı soyqırımı törətdilər. Ermənilərin şəhərə daxil olması nəticəsində Xocalıni tərk etmək məcburiyyətində qalan köməksiz insan daşnaklar tərəfindən misli görünməmiş xüsusi amansızlıqla qətlə yetirildi. Düşmən hərbi texnika və qüvvə baxımından bir neçə dəfə çox olduğundan, Xocalı şəhəri işğal edildi. Az bir vaxt ərzində şəhərdə böyük miqyaslı yanğınlar baş verdi, şəhər tamamilə alovaya büründü.

Evlər-eşiklərə od vuruldu, torpaq al qana qərq edildi. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermedi. Uşaqlar valideynlərinin gözleri qarşısında xüsusi qəddarlıqla qətlə yetirildi. Aramsız gülə yağışından qurtulub ayağıyalın, başıaçıq haldə meşələre, dağlara üz tutanların çoxusu yolda dondu, qar uqunularına düşdü. Bəşəriyyətin ən qədim yaşayış məskənlərindən olan Xocalı bir gecənin içərisində yerlə yeksan edildi. Qanlı qırğından sağ qalan əhalisi dağlara, meşələrə qaçıdı. Dinc əhalini təqib edən silahlı ermənilər onları gülleləyir, ələ keçənlərə amansız işgəncərlərə divan tuturdular. Xocalı soyqırımıının nəticələri çox dəhşətli idi. Cinayət cəzasız qalmamalıdır. Ermənistən hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir.

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistən silahlı qüvvələri Dağlıq Qarabağ ərazisindəki keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-ci motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının, bilavasitə iştirakı ilə Xocalı şəhərini zəbt edərək, xalqımıza qarşı analoqu olmayan soyqırımı aktı həyata keçirdi. Ermənilərin həyata keçirdikləri soyqırımı zamanı Xocalı şəhəri tamamilə dağdırıldı, 63 uşaq, 106 qadın və 70 qocanı xüsusi amansızlıqla, işgəncərlərə qətlə yetirib, 8 ailəni tamamilə məhv ediblər. 114 nəfər itkin düşüb, 487 nəfər isə elil olub.

Bu hadisə XX əsrin ən dəhşətli və qəddar facielerindən biri hesab edilir. Xocalı soyqırımı tarixdən biziə məlum olan Babıyar, Xatın, Liditse, Srebrenitsa soyqırımı faciələri ilə eyni səviyyədə durur. Qeyd edək ki, o ərefədəki vəziyyət bir-bən-birə yaranmayıb. Bu münaqişə ilə bağlı ermənilərin apardıqları hazırlığın nəticəsi idi. Xocalının coğrafi mövqeyi elə idi ki, bu rayona gəlmək üçün ermənilər yaşayış iki-üç məntəqədən keçmək lazımdı. Yəni Xocalı, bütünlükde, erməni yaşayış məntəqələrinin mühəsirəsində idi. Belə ki, 5 kilometr məsafədən şərqdə Əsgeran idi, yuxarıda - 10 km məsafədə Xankəndi və ətrafda 20-dən çox erməni yaşayış məntəqələri yerləşirdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi baş verdi. Xocalıya hücuma gələn xüsusi təlimatlanmış və silahlanmış canlı qüvvənin qarşısında Xocalı müdafiəçilərinin elində bir əl pulemyotu, ov tüfəngləri, bir neçə avtomat silahi var idi. Son ana qədər vətəni tərk etmədilər. Vətəni qoyub çıxmış xocalılıların heysiyatına toxunurdu. Xocalı faciəsi zamanı şəhid olanların əksəriyyəti



31 il əvvəl törədilən Xocalı SOYQIRIMI



dinc əhalidi. Yəni qocalar, uşaqlar və qadınlar.

Ermənilərin törətdikləri əməllərin ən dəhşətli Xocalı soyqırımı oldu. Əlbəttə, bu gün həmin hadisələri geniş rakursda təhlil etdikdə bəlli olur ki, ermənilər Xocalı soyqırımı töötəmkədə siyasi və strateji məqsəd güdürlər. Belə ki, Xocalı Qarabağda strateji əhəmiyyətli mövqeye malik idi, həm de düşmənin mərkəli niyyətlərinin reallaşmasına ən böyük manə rolunu oynayırdı. 1992-ci il fevralın 26-da baş verən faciə xalqımızın taleyində ən ağır və acılı analarından biri kimi yaşandı.

ANANIN ÖVLADINA QARŞI SEVGİ NÜMUNƏSİ

Tarixin hələ indiyədək şahidi olmadığı bu soyqırım ancaq insanlığını, mərhəmet hissini itiren vəhşi ermənilər tərəfə bildirlər. Onlar Xankəndidə qərar tutmuş keçmiş sovet ordusuna məxsus hərbi hissələrin, ələlxüsüs da 366-ci alayın iştirakı ilə dinc insanların üstüne hückum çəkdilər və soyqırımı törədərək bir şəhəri yer üzündən tamam sildilər. Bu vəhşiliklər həmi-

şə, hər yerde özlerini "məzlam, yaziq, türkərin təqiblərinə məruz qalan bir xalq" kimi təqdim edən ermənilər xisəltini, iç üzünü açıb bütün dünyaya göstərdi. Ölkəmizin paytaxtı Bakıda Xocalı qurbanlarının xatirəsinə bir abidə ucalır. Abidə rəmzi mənə daşıyır. Burada arzuları gözündə qalan balasını başı üstüne qaldıran ananın fəryadı təsvir olunub. Bu Vətən rəmzi olan ananın öz övladlarına qarşı sevgisiñin bir nümunəsidir.

Bu gün dünya ictimaiyyətinə Azərbaycan həqiqətləri geniş şəkilde çatdırılır. Dünyada insanı Qarabağda, Xocalıda baş verən olayları layiqli və düzgün qiymətləndirir. Bu gün Xocalı soyqırımı tanınması Azərbaycanın xarici siyasetinin əsas istiqamətlərindən biri kimi müəyyənəşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmde yayılması, eləcə də, bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində, davamlı olaraq, addımlar atılır. Aparılan bu uğurlu siyasetin tarixdə, demək olar ki, eyni ssenari üzrə cərəyan edib. Artıq dərk edirik ki, ermənilər tarixən təkcə bizlərə qarşı deyil, bütün türk dünyasına qarşı torpaq iddiaları ilə çıxış edib və indi də etməkdədirler. Belə ki, tarixi reallıqlar, bizə deməyə əsas verir ki, 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə Cənubi Qafqazdakı tarixi ərazilərində etnik təmizlənmə və soyqırımı siyasetinə məruz qalan yüz minlər-

le Azərbaycan türkləri erməni daşnakları tərəfindən kütlevi surətdə qətlə yetirilmiş və ata-baba yurdalarından deportasiya edilmişlər.

Bu il bizlər, Xocalı soyqırımıının 31-ci ənəmərini qeyd edirik. Yeddi min əhalisi olan Xocalı, erməni terrorcu qrupları keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyanın tərkibində olan 366-ci alıyının köməyi ilə müxtəlif növ silahlardan atəşə tutularaq, yerlə yeksan edildi. Qəddarcasına həyata keçirilmiş terror əməliyyatı nəticəsində, 613 nəfər şəhid olmuş, onlardan 56-ci xüsusi qəddarlıqla qətlə yetirildi, 487 nəfər ağır yaralandı, 1430 nəfər əsir götürülərək amansız işgəncələrə məruz qaldı. Onların 135 nəfərinin taleyi hələ de məlum deyil. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri isə qocalar oldu. 8 ailə tamamilə məhv edildi, 27 ailənin hərəsindən yalnız bir nəfər sağ qaldı. Soyqırımı aktı zamanı öz torpaqlarını tərk etməyə mecbur olan Xocalı sakinləri hazırda ölkəmizin 40 rayonunda məskunlaşdırıb.

YENİ MƏRMİLƏRİN RADIUSUNU, HƏDƏFDƏYİMƏ MƏQAMLARINI SINAQDAN CIXARMAQ ÜÇÜN COĞRAFI CƏHƏTDƏN DƏYƏRLİ MƏKAN

Beləliklə, dünyanın gözü qarşısında ermənilər bəşəriyyət tarixində ən ağır cinayətlərdən birini - Xocalı soyqırımı törətdilər. Xocalıda erməni terrorizminin amansızlığını təsdiq edən faktlardan biri də odur ki, terror əməliyyatı zamanı istifadəsi qadağan olun xüsusi təhlükeli kütlevi qırğın silahlardan geniş istifadə olunmasıdır. Belə ki, vaxtilə Novosibirisk şəhərində "Suxoy" Hərbi-Sənaye Kompleksində baş konstruktur işləyən Mixail Poqosyan keçmiş SSRİ MN-in baş qərargahında ixtri etdiyi yeni mərmilərin radiusunu, hədəfdəyimə məqamlarını sınaqdan çıxarmaq üçün ən gözəl coğrafi cəhətdən dəyərlə yer-məkan Azərbaycanın qərb zonasını təklif etmişdir. Xocalı şəhərində həyata keçirilən genişməqasılı soyqırımı zamanı SSRİ-nin hərbi-sənaye komplekslərində möhtəşəm yer tutan "T-80" tanklarının mühərrik, tərkibində kimyevi silahlara məxsus başlığı olan mərmilər, Kalaşnikov avtomatına məxsus yeni gülələr, vərəm və "Sibir xorası" əleyhinə vaksinlər və zirehli geyimlər sınaqdan çıxarılb. Beynəlxalq ictimaiyyət bu hadisə ilə yaxından tanış olsa da, təessüflər olsun ki, vəhşiliklərə bəzi hallarda göz yumor.

Bu gün dünya ictimaiyyətinə Azərbaycan həqiqətləri geniş şəkilde çatdırılır. Dünyada insanı Qarabağda, Xocalıda baş verən olayları layiqli və düzgün qiymətləndirir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmde yayılması, eləcə də, bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində, davamlı olaraq, addımlar atılır. Aparılan bu uğurlu siyasetin nəticəsidir ki, dünya ölkələrinin bir qismi tərəfinən Xocalı soyqırımıının rəsmən tanıması barədə qərar qəbul edilib. Faciəni qətləm kimi tanıyan ABŞ ştatları - Texas ştatı, Nyu-Cersi ştatı, Corciya ştatı, Men ştatı, Nyu-Meksiko ştatı, Arkansas ştatı, Mississipi ştatı, Oklahoma ştatı və başqa ştatları qətnamə qəbul ediblər.

Zümrüd BAYRAMOVA

Tanınmış erməni alimi Azərbaycanın mövqeyini dəstəklədi

Filipp Ekozyants: "Mən İlham Əliyevin Münxendəki tələbləri ilə tanış oldum və onları birmənalı olaraq ədalətli hesab edirəm"



ürün cəhdler göstərsinlər. Erməni əhalisinin Ermənistən respublikasından getmələri – bax budur ekzistensial problem. Qoy ermənilər əvvəlcə Ermənistən tam hüquqlu sahibləri olsunlar..."



44 günlük müharibədən sonra Ermənistən mövcud rəhbərliyinin hələ də nala-mixa döyücləməkə regionda yaranmış yeni situasiya fonunda sülhün bərəqərar olmasına qarşı müxtəlif yönü bəhanələrlə mane olması, prosesi ləngitmə cəhdleri əslində vəziyyəti daha da gərginləşdirir. Artıq onu da istisna etmək olmaz ki, Bakının səbri ötən müddət ərzində demək olar tükənib. Bu faktı sağlam düşüncəye malik olan ermənilər de yaxşı anlayırlar və biliirlər ki, Bakı 2020-ci ilin noyabrında imzalannmış üçterəflı bəyanatdakı bəndlərin realizəsi üçün əlində olan bütün gücündən istifadə edəcək, tələb olaraq irəli sürülen şərtlər də həyata keçiriləcək. O da əbəs deyil ki, ermənilərin "dünyanın ən qədim milleti", ya da "bəşər tarixinin ilk xristianları" iddialarını kifayət qədər mükemməl dəllilləri ile yalanlayan, ifşa edən tanınmış erməni tarixçi alimi və etnoqrafi Filipp Ekozyants da Ermənistən anlaşılmaz və əsassız davranışlarına qarşı mükəmilə ilə çıxış edib.

"Əgər Qarabağ Azərbaycanın torpağıdırsa deməli orada nəyin baş verəcəyi barədə qərar vermək də Azərbaycan hökumətinin öz işidir"

Bir neçə gün əvvəl Münxen Təhlükəsizlik Konvensiyasındaki proseslər üzərində fikir bildiren Ekozyants maraqdorluq nəticələri ilə yadda qalıb. SITAT: "Mən İlham Əliyevin Münxendəki tələbləri ilə tanış oldum və onları birmənalı olaraq ədalətli hesab edirəm. Əgər Qarabağ Azərbaycanın torpağıdırsa deməli orada nəyin baş verəcəyi barədə qərar vermək də Azərbaycan hökumətinin öz işidir".

"Nəzarət-buraxılış məntəqəsi də

qurulmalıdır ki, Azərbaycan tərəfi Laçın yolu üzərindən onun ərazisində daxil olanlara nəzarət edə bilsin"

Erməni alimi Ermənistən siyasi ictimaiyyətinin Azərbaycana qarşı ittihamlarını da heçə endirib, hətta Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması məsələsinə de müsbət yanaşlığını ifade edib. "Nəzarət-buraxılış məntəqəsi de qurulmalıdır ki, Azərbaycan tərəfi Laçın yolu üzərindən onun ərazisində daxil olanlara nəzarət edə bilsin. Azərbaycan ərazisində biznes mühitinin yaradılması da Azərbaycan hakimiyətinin icazəsi ilə həyata keçirilməlidir", deyə erməni alimi bildirib.

"Erməni əhalisinin Ermənistən respublikasından getmələri – bax budur ekzistensial problem"

Filipp Ekozyants İrəvanın uzun illər boyu insanlara yalan məlumatlar verdiyini bildirib və deyib ki, Qarabağın guya bütün ermənilər üçün ekzistensial xarakterli məsələ olması barədə irəli sürülen iddialar sadəcə təbliğat boş-boğazlılığıdır. SITAT: "Belə şeyləri yayanlar, ictimailəşdirənlər bunun yerinə ermənilərin Ermənistəni və konkret olaraq İrəvanı tərk etməmələri

Diqqət çəkən məqamlardan biri də budur ki, erməni düşünsəsinin əksər çoxluğunda saxta tarix və həmin saxtakarlıq üzərinə qurulmuş kirli siyaset amillər dayanır. Məhz bu kimi saxta, yalan məlumatların bütövlükde erməni cəmiyyətinə növbəti təhlükələr yaratdığını bildirən erməni alimi sözlərinə əlavə olaraq onu da qeyd edib ki, erməni xalqının düşüncəsini dəyişmək üçün sözsüz ki, tarixdən başlamadıq lazımdır və həmin tarixdən ki, həmin tarix həqiqətə uyğun olsun.

"Qısa zaman müddətlərini çıxarsaq pozitiv məqamlar da mövcuddur"

Onun digər fikri də diqqət çəkir. Belə ki, Ekozyantsa görə, mehriban qonşuluq münasibətlərinin qurulması yönündə hətta ən kiçik həll məqamını, işlədiləcək ifadəni də min dəfə ölçüb-bilmək lazımdır. Lakin erməni cəmiyyətinin əksər çoxluğu bunda etmir və sonda kəskin fikir ayrıqları yaranır, fəsadları isə ağır nəticələre getirib-çıxarır. O, tarixə istinad edərək ermənilərlə azərbaycanlıların bir yerdə yaşaması mümkünlüyündə toxunub. SITAT: "Bizim belə bir təcrübəmiz var və bəzi qısa zaman müddətlərini çıxarsaq pozitiv məqamlar da mövcuddur".

Xatırladaq ki, Filipp Ekozyants uzun illərdir ki, erməni revansızımı, anti-türkçülük siyasetinə, ultramillətçiliyinə, irqçılık və şovinizistik, qonşu torpaqlarına ərazi iddiaları, eləcə de terrorçuluq maraqlarına qarşı çıxış edən azsaylı erməni alimlərindən biridir. Onun internet şəbəkələrində çoxsaylı çıxışları mövcuddur. O da əbəs deyil ki, bir sıra erməni dairələri onu "erməni xalqının maraqlarını satan şəxs" olaraq elan ediblər.

Rövşən RƏSULOV



Cənubi Qafqazda siyasi "şahmat" oyunu: Qərb-Rusiya

RÖVŞƏN
rovsen.rasulov@mail.ru

Rusyanın Qarabağ atlığı "desanti" – cinayətkar oliqarx, "dövlət naziri" Ruben Vardanyan qondarma "dər" in separati "prezidenti" Araik Arutyunyan tərəfindən istefaya göndərildi. Bununla da Vardanyanın, daha dəqiq desək, Kremlin Azərbaycanın suveren ərazilərini Ermənistən hakimiyətinə keçmək üçün trampin qismində istifadə edilməsi planı da iflasa uğramış oldu. Əbəs deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında vurgulayırdı ki, Qarabağın erməni icması ilə hər hansı danışıqların aparılması əleyhinə deyil, lakin Vardanyan kartının ortaya atılması bu mümkünlüyü də heçə endirirdi. Üstəlik, Avropanın, bütövlükdə isə Qərbin Rusiya ilə mövcud münasibətlərini də nəzərə alsaq, Azərbaycan Prezidentinin qeyd edilən fikirləri dəstəklənmişdi. Hətta belə də deyə bilərik ki, Vardanyanın proseslərdən kənarlaşdırılması tələbinin önə sürülməsi və Kremlin buna məcbur edilməsi Avropanın Azərbaycana tərəf atlığı münbit addımı oldu.

Lakin o da sərr deyil ki, Vardanyanın (Kremlin) planları bir neçə hissədən ibarət idi. Onun birinci planı iflasa məruz qaldı, ancaq ikinci planı isə istefaya göndərilməsinə rəğmən, Qarabağda qalacağı barədə dediyi fikirləridir. Təbii ki, bu amil də Bakını qane etmir. Bəs digər proseslər hansı proqnozları ireli sürməyə imkan verir?

Məlumdur ki, Avropa öz jandarmalarını Ermənistənən Azərbaycanla şərti sərhədlərinə göndərib və bu fakt da Kreml ciddi şəkil-də narahat etməyə başladıb. Ancaq bu xüsusda Ermənistənən baş naziri Nikol Paşinyan da dərk etməlidir ki, Rusiya onun maraqlarına qarşı edilən xəyaneti əsla bağışlamayacaq. Bəs Kreml başqa nə edə bilər?

Ehtimal var ki, Ruben Vardanyan Ermənistənən tərəf hərəkətə başlayacaq. O, "vəzifədə" olarkən kifayət qədər özünün piar və reklamını aparıb. İndi isə əlinde olan bütün imkan və vasitələrini Ermənistənən xeyrinə sərf etməyə başlayacaq. Artıq Rusiyadakı erməni diasporu da mövcud məsələdə fəaliyyətə keçiblər. Onların öz adamlarının Ermənistənən rəhbəri olması arzuları Kreml istəyi ilə üst-üstə düşür. Bu zaman daha bir sual yaranır: Paşinyan eləbelə öz hakimiyətini təhvil verməyə hazırlıdır? Təbii ki, əsla. Hətta bu qeyri-mümkündür. Küçə jurnalisti Paşinyan nəinki getmək fikrində deyil, onun qanun yolla devrilmesi planları da demek olar ki, sıfır həddindədir – Qərb buna heç vaxt imkan vermez.

Paşinyan da əlbəttə ki, boş oturmayıb. Aİ jandarmeriyasının Ermənistənən gelişindən sonra onun Azərbaycanla şərti sərhədlərdə təxribatlara əl atması planları deyəsən icra olunmağa başlayır. Son hadisələr də artıq bunu sübut edir. Təbii ki, Azərbaycan da boş dayanmayacaq və bir təxribata onqat cavab verməli olacaq – bu, Azərbaycanın bütün mənalarda hüququdur!

Avropanın, yaxud Qərbin isə öz hədəfləri var. Na qədər ki, siyasi "şahmat" oyunu davam edəcəkse, həmin ləvhədən Vardanyan, arutunyanlar adlı peşkalar tökülməyə başlayacaqlar. Ortada qalanlar, əzilənlər isə, artıq bütün bunlardan bezmiş adı erməni xalqı olacaq. Bu səfər Qərb onlardan maksimum istifadə etmək imkanını əldə edib....



Bir neçə gün əvvəl Münxen Təhlükəsizlik Konfransında İlham Əliyevlə Nikol Paşinyan arasında müzakirənin nəticələrini Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, tanınmış politoloq Dmitri Solonnikov "Moskva-Baku" portalına müsahibəində şərh edib. Müsahibəni təqdim edirik.



"Qərbin tələbləri Azərbaycanın zərərinədir, amma İlham Əliyev öz sözünü dedi"

Dmitri Solonnikov: Ermənistani Qərbdə inandırırlar ki, siz Qarabağ ermənilərinə əlavə üstünlükler tələb edə bilərsiniz, biz bu işdə sizi dəstəkləyəcəyik

Dmitri Vladimirovç, Əliyevlə Paşinyanın panel müzakirəsindəki çıxışlarını müqayisə etsəniz, onlarda hansı fərqli gördünüz?

- İlham Əliyevin 2-ci Qarabağ mühərbişə başa çatdırdan və üçte-refli bəyanatın imzalanmasından sonra bütün dövr ərzində nümayiş etdiyidi kifayət qədər balanslı, konstruktiv, sabit və ədalətli mövqeyini. Əliyevin yanaşması iki aşkar möqamla seçilir: birincisi, dərin təmkin və emosiyalara boyun əyməmək, çətin şəraitdə konstruktiv dialoq aparmaq bacarığıdır. Gözləmək və ağlabatan həllər təklif etməyə davam etmək. İkincisi, güclü mövqedən davranış, 44 günlük mühərbişə qalib gələn ölkə liderinin, güclü mövqedən şərtlər diktə etməli hüququna malik olan liderin davranışını. 2020-ci il noyabrın 10-da imzalanınan üçtərefli bəyanatda hər şey Ermənistən üçün daha acinacaqlı biteməkdədir. Qarabağın vəziyyəti ilə bağlı isə ümumiyyətlə, müzakirə oluna bilməzdii, orada vətəndaşlıq almaq istəyənlərdən başqa heç bir erməni qalmazdı. Və yalnız Azərbaycanın xoş niyyəti ona gətirib çıxarıb ki, indi nəsə müzakirə olunur.

Paşinyanın çıxışı onun ikinci Qarabağ mühərbişəndən sonra, necə deyərlər, iki mövqe arasındaki ənənəvi oyununun eksidir. Bir tərəfdən hansıa gələcəye çıxmali, hansıa müqavilələr bağlamalıdır, proses indiki vəziyyətində çox qala bilmez. Digər tərəfdən, bu, Ermənistən özündən revanşist əhval-ruhiyyələrə arxalanmaq, onlarla oynamaq cəhdidir. Bu o qədər də konstruktiv deyil və Ermənistən üçün vəziyyət getdikcə daha da pisleşir.

- İlham Əliyevin Münxendəki çıxışında Bakının Ermənistənla təzliklə sülh müqaviləsinin imzalanmasına ümidi ilə bağlı tezis yenidən diqqəti cəlb etdi. Bunu necə qiymətləndirmək olar, yəni Azərbaycan hələ də Ermənistənə sülh əlini uzadır, yəni Azərbaycan Prezidenti İrəvanın Bakının qeyd-şərtləri ilə razılışacağına inanır?

- Ermənistən çoxdandır ki, sülh müqaviləsi imzalamağa hazır olduğundan danışır. İrəvan öz tekliflərini Bakıya təqdim edib. Sadəcə olaraq, müqavilənin imzalanması şərtlərini Bakı və İrəvan müxtəlif cür görür. Rəsmi Bakı Azərbaycanın bütün ərazisində suverenliyinin eyni olduğunu, ayrılmaz olduğunu, bütün Qarabağın tamamilə Azərbaycanın ərazisi olduğunu birmənalı qəbul etməkdə isarlıdır. Və Əliyevin Münxende bir daha təkrar etdiyi Qarabağın hər hansı statusunun müzakirəsi, Qarabağın qalan hissəsi ilə bağlı bəndin sülh müqaviləsinə salınması mümkün deyil. Əliyev panel müzakirəsində bildirib ki, münasibətlərin normallaşmasının iki vektoru var - bunlar faktiki Ermənistən-Azərbaycan danışçıları və sülh müqaviləsinin imzalanması, habelə rəsmi Bakının yalnız bütün ömrünü bu ərazidə yaşamış Qarabağ erməniləri ilə temasları. Yəni, ikinci vektor Azərbaycanın özünün daxili işi kimi gedir.

Rəsmi Bakı dəfələrlə vurğulayıb ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, rəsmi olaraq Azərbaycan pasportu almaq istəyənlər Azərbaycan Respublikası vətəndaşlarının bütün hüquqları ilə təmin olunacaqlar. Azərbaycan çox-milləti dövlətdir ki, burada müxtəlif millətlərin nümayəndələri özlerini rahat hiss edirlər. Bir sıra postsovet ölkələrindən daha rahatdır. Ermənistən təkliflərlə çıxmış edir, deyirlər, gəlin Qarabağın qalan hissəsinin məsələsini müzakirəyə buraxaq, bunun üçün bəzi əlavə şərtlər irəli sürməyə çalışacaq. Fərqlərin olduğu yer budur.

Bunun daha bir sübutu budur ki, Nikol Paşinyan Qarabağ hərəkatının 35 illiyi ilə bağlı bəyanat verib. Və yene də hərəkat haqqında "milli oyanış, birlik və azadlıq mübarizəsi", "Arsax "xalqının" haqqı və iradəsi", Azərbaycanın "Qarabağ "xalqının" iradəsini qırmaq məqsədi daşıdı" tezisləri səsləndi. Bunların hamısı, ilk növbədə, revanşistlərə qarşı manipulyasiyalardır ki, Paşinyanı devirməsinən.

Ermənistən baş naziri diasporun, Fransanın, bütövlükde NATO

dövlətlərinin dəstəyini hiss edir, ona öz mövqelərini gücləndirəcəyini və edərək və Ermənistəni Avropayönümlü kursa sövq etməyə çalışır. Neticə etibarı ilə bu ölkələr, təbii ki, hansısa qarşılurma baş verse, reallıqla kömək etməyəcəklər, Cənubi Qafqazda, əslində, heç nəyi dəyişməyəcəklər, amma indi onları regiona daxil olmaq imkanı var. Onları Qərbədə və etdiklərinə şirnkləndirilən Ermənistən fəal şəkilde içəri buraxır.

Ermənistəni Qərbədə inandırırlar ki, bəli, düz deyirsiniz, siz Qarabağ ermənilərinə əlavə üstünlükler tələb edə bilərsiniz, biz bu işdə siz dəstəkləyəcəyik, ancaq siz öz oyunumuzu oynamalı və Rusiyadan uzaqlaşaraq Qərbi Avropanı Cənubi Qafqaza buraxmalısınız. İndi bütün bunları edəcəksən, sonra sənənlə hər şey yaxşı olacaq. Bu oyunu oynamaq və dəstəkləmək üçün Ermənistən və onun Qərb tərəfdəşləri istənilən platformdan



Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb.

- Maraqlıdır, amma həqiqətən də, panel sessiyasının moderatoru, Konfransın sədri Azərbaycana təzyiq göstərməye çalışır. İndi

id. Son illerde bu, İrəvanda həyata keçirilir. Bu gün beynəlxalq proseslərdə belə tam yenidən formatlaşdırmanın nümunelerini görürük. İndi

Əliyevə sual verdi ki, siz dinc gündəmi təbliğ edirsizsə, humanitar jest kimi Laçın yolunu açmaq isteyirsiniz?

- Niye, moderator Paşinyana sual vermir ki, məsələn, Ermənistən üçtərefli bəyanatları niyə yerinə yetirir. Bu, həm də avropalıların öz danışqlarında istifadə etdiyi ənənəvi addimdır, deyirlər, biz sizə lazım olan məsələləri müzakirə etməyə hazırlıq, amma bundan əvvəl müyyən güzəştələrə getməli, xoşməramlı jest nümayiş etdirməlisiniz. Bir torpaq parçasından imtina edin, sülh müqaviləsinin bəzi şərtlərindən imtina edin. O zaman demək olar ki, dərhal razılışacaq. Bu, bir hiylədir. Çünkü bir mövqəndən keçən, ikinci, üçüncü və s. tələblər gələcək. Qərbin vəzifəsi var ki, qarşı tərəfi bir yerde əysin, əylərsə, növbəti güzəştə tələb etsin. Bu, tez-tez istifadə olunan və buna görə də məşhur olan çətin bir mövqedir.

Əliyev cavab olaraq, əslində, Azərbaycanın daxili işlərinə qarışmamağı, beynəlxalq hüquqa və erazi bütövüyünə hörmət etməyi tövsiyə etdi və Münxen konfransının sədrinə xatırlatdı ki, beynəlxalq strukturlar, o cümlədən Avropa strukturları, illərdir Ermənistən-Azərbaycan münəqşəsini həll etmək istəmədilər, baxmayaraq ki, bunun üçün bütün sənədlər var idi.

- Moderator Nikol Paşinyana Ermənistən KTMT-dən çıxmağı planlaşdırıldığını soruşduqda, Ermənistən baş naziri deyib ki, İrəvanın hələ də bu strukturun "siyaseti" ilə bağlı "narahatlığı" var.

- Ermənistən Paşinyanın rəhbərliyi altında "Overton pəncəresi"ndən istifadə edərək Avropa və ABŞ ilə yaxınlaşmağa doğru gedir. Paşinyan Ermənistəndə hakimiyətə Amerikanın himayədarlıq etdiyi fiqur kimi kimi gəlib. Onun erməni cəmiyyətini dərhal anti-Rusiya istiqamətinə çevirməsi mümkün deyildi. Əvvəlcə, mediada geniş, ciddi anti-Rusiya kampanyası aparmaq, bununla da əhalinin şüurunu tədricən yenidən formatlaşdırmaq lazımdır.

İrəvan Ermənistəndə anti-Rusiya əhval-ruhiyyəsi üçün şəraitini hazırladığına görə belə siyaset öz bəhrəsinə verəcək. Paşinyan Rusiya ilə ortaqlıq layihələrdən geri çəkilmək barədə daha da açıq danışacaq. Bu, Rusiyanın Ermənistən üçün əsas strateji müttəfiqdən düşmənə doğru formatlaşdırılmasına işaretdir. Təbliğ etməlisən ki, Rusiya həmişə "işgalçi və satqın" olub, bizim müttəfiqlərimiz isə Parisdə, Londonda və Vaşinqtondadır.

- Əliyevlə Paşinyanın görüşünün ABŞ-in vasitəciliyi ilə keçirilməsini necə şərh edirdiniz?

- Əgər ABŞ-in ən böyük səfirləri İrəvandadırısa, bu, onların xarici siyasetinin strateji istiqamətlərinə bürədir. Və mənçə, Blinken, Əliyev və Paşinyan arasında danışqların aparılması Azərbaycanın xeyrinə deyil, nizamlanmaya təsir etmək cəhd kimi qəbul edilə bilər.

Bəli, təbii ki, Azərbaycan müxtəlif beynəlxalq formatlarda Ermənistənla münasibətlərinin normallaşması prosesində iştirak etməlidir. Dövlət Departamentinin rəhbəri ilə görüş isə Bakı üçün vacibdir, amma burada düşmənə zərbə vurmaq da vacibdir. Hansı ki, Əliyev tərəfindən ənənəvi şəkildə

edildi. Azərbaycanın təşviq etdiyi və beynəlxalq hüquqa əsaslanan şərtlərlə sülh müqaviləsi imzalanması vacibdir. Bəli, bu yaxınlarda Ermənistənə gəndərilən missiya ilə bağlı rəsmi Bakıdan Al-nin üvnani na təqnidlər eşitdi. Bu, siyasetdir. Burada Azərbaycan manevr etməlidir. O, Qərb dövlətləri ilə ortaqlıq götürə və tərk edə bilməz. Bu, qeyri-realdır. Əsas odur ki, Azərbaycanın siyasi maraqları nəzəre alınır. Amma Bakı heç bir kəskin addım atmayacaq.

Rusiya da, gördüğümüz kimi, eyni zamanda tərəflərlə sülh sazişi üzerinde işləyir. Bir neçə gün əvvəl Putinlə Əliyev arasında telefon danışqları olub. Cənubi Qafqaz Rusiya üçün mühüm istiqamətdir.

Tərcümə - Elçin Bayramlı



İnsanlar hansı ayda ən çox savab qazana bilərlər?

"Pirqulu rəsədxanasından verilən məlumatə görə, fevralın 22-si Şaban ayının 1-nə təsadüf edir. Peyğəmbərimiz buyurur ki, Şaban ayı mənə məxsusdur və Allah mənə xatir o ayın mükafatını verəcək". Bu sözləri SIA-ya açıqlamasında Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, bu ayda kim oruc tutsa, Allah-Təala ona beş nəsib edər, onun günahlarını bağışlayar və bütün arzularına ətədir: "Ona görə də Peyğəmbərimizin buyurduqlarında bildirilir ki, kim ki Rəcəb və Şaban aylarında oruc tutaraq keçirir və nəhayət Ramazan ayının sonun qatarsa, Allah-Təala onun bütün günahlarını təmizləmiş olar: "Təbii ki, dünya işlərini tərk etmək lazımdır. Sadəcə sebrli, təmkinli, insanlarla xoşrəftar olmaq, yaxşılıqlar etmək insanlıq dəyərləridir. Ona görə də insan özündə bunları yetişdirir, ən kamil insanlardan sayılır. Biz əgər insan olaraq insanlıq dəyərlərə sahib olsaq, Peyğəmbərimizin buyurduğu addımları atsaq, böyük qazanca sahib olarıq. Dünyadan da əlibəş getmərik. Allah-Təala bu gözəl ayda edilən duaları, tutulan orucları qəbul etsin".

Ləman Əlizadə

sonu oruc tutarırsa, Allah-Təala tövbəlerimizi, dualarımızı qəbul edib, günahlarımızı əfv eder. Ona görə də dinimizdə və Peyğəmbərimizin hədislərində məsləhət olunur ki, bu ayda gözəl işlər görmək, yaxşılıqlar etmək, ehsanat etmək lazımdır. Humanist dəyərlərdir ki, insanlar bu ayda bacardıqları qədər savab qazansınlar".

Hacı Fuad Nurullayev sözlerinə davam edərək bildirib ki, bir insan Rəcəb və Şaban ayını oruc tutaraq keçirir və nəhayət Ramazan ayının sonun qatarsa, Allah-Təala onun bütün günahlarını təmizləmiş olar: "Təbii ki, dünya işlərini tərk etmək lazımdır. Sadəcə sebrli, təmkinli, insanlarla xoşrəftar olmaq, yaxşılıqlar etmək insanlıq dəyərləridir. Ona görə də insan özündə bunları yetişdirir, ən kamil insanlardan sayılır. Biz əgər insan olaraq insanlıq dəyərlərə sahib olsaq, Peyğəmbərimizin buyurduğu addımları atsaq, böyük qazanca sahib olarıq. Dünyadan da əlibəş getmərik. Allah-Təala bu gözəl ayda edilən duaları, tutulan orucları qəbul etsin".

DİQQƏT: Ət məhsullarını haradan alaq: bazardan, yoxsa marketdən?



Qiçs xəstəliyi nədir və necə yaranır?



“Qiçs xəstəliyi insanın immun çatışmazlığı virusu tərefindən törədir. Qiçs bu virusun bədənə daxil olmasından sonra immun sistemi çatışmazlığı səbəbindən yaranan bir xəstəlikdir. Bu sözləri SIA-ya açıqlamasında infeksiyonist Vasif Əliyev bildirib.”

İnfeksiyonistin sözlerine görə, bu xəstəliyə qazanılmış immun çatışmazlığı sindromu deyilir: "Ruslar buna "spit", ingilislər isə "ets" deyir. Bu viruslar immun sisteminin hüceyrələrinə birləşərək həmin hüceyrələrin sayını azaldır ki, bu fonda da bədənimiz hər hansısa bir xəstəliyə qarşı müqavimətsiz olur. Bu xəstəliyə yoluxmuş insan adı qrupı belə çox ağır formada keçirir. Nəticə etibarı ilə də bu da həmin insanın ölümüne səbəb olur. Bu xəstəlik 198-ci ildə ilk dəfə Amerikada aşkar edilib. Bu

virusa qarşı müəyyən müalicə metodu mövcuddur. Lakin bu xəstəlik xironiki olduğundan bu virusa yoluxanlar virus əleyhine dərmanlar qəbul etməlidir. Bu xəstəlik daha çox cinsi yolla, qanla, qan vasitəsi ilə istifadə olunan eşya ilə yayılır. Məhz bu səbəbdən əsasən narkotik vasitələrdən istifadə edən insanalarda bu xəstəlik daha çox olur. Çünkü narkomanların çoxu eyni şpirsən istifadə edir bununla da xəstəlik birindən

kimləsə cinsi əlaqəyə girməmeli, bu hal baş verdiyi zamanda mütləq şəkildə qoruyucudan istifadə olunmalıdır ki, partnyoru keçməsin. Avropana bununla əlaqədar olaraq müəyyən dərmanlar var ki, virus daşıyıcı olan şəxs davamlı şəkilde riski cinsi əlaqədə olursa həmin o dərman preparatlarından istifadə etməlidir".

Banuçiçək Hüseynli



Cibgirlik edən və silah gəzdirənlər tutuldu

Nəsimi Rayon Polis İdaresinin 22-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Teymur Ağayev saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmetindən SIA-ya verilən məlumatə görə, onun üzərində baxış zamanı 1 ədəd "Makarov" markalı tapanca, dəraq və 4 ədəd patron aşkar edilərək götürülüb.

Teymur Ağayev odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polise təhvil verməyərək özündə saxladığını bildirib. Nəsimi Rayon Polis İdaresinin 20-ci Polis Böləməsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı sərnişin avtobuslarında cibgirliklə məşğul olan Sərxan Əliyev saxlanılıb. Araşdırma zamanı bu şəxsin əsasən insanların sıx olduğu vaxtlarda avtobuslarda cibgirliklə məşğul olduğu müəyyən edilib.

Faktlərlə bağlı toplanan materiallar Nəsimi Rayon Polis İdaresinin İstintaq Şöbəsinə göndərilib, arşadırmalar davam etdirilir. Bu şəxslərin qanunsuz əməkdaşlarından zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in "102" Zəng Mərkəzinə və sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Baş redaktor:
Bəhruz Quliyev

Ünvanımız:
Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az

"ƏLİNÇƏ" AZƏRBAYCAN XEYRİYYƏ
CƏMIYYƏTİNİN ORQANI.
QƏZET 1991-Cİ İL
YANVARIN 11-DƏN ÇIXIR

Tel: 598-33-90
Faks: 493-11-62

Redaksiyanın mövqeyi
ilə müəllifin mövqeyi
üst-üstə düşməyə biler.

Qəzet bazar və
bazar ertəsindən
başqa hər gün
nəşr olunur

Tiraj: 3600

"Bir sıra ölkələrdə ümumiyyətə bazar yoxdur. Lakin Azərbaycanda bazarlar fəaliyyət göstərir. Bazar və market məhsullarının fərqi əsasən onların qiymətinəndərdir. Bazar və marketlər arasında ikinci fərq isə məhsulların saxlanılma şəraitindərdir. Qida məhsulları adətən marketlərdə daha yaxşı şəraitdə saxlanılır. Lakin təessüflər olsun ki, marketlərin anbarlarında ne baş verdiyindən bizim xəberimiz olmur". Bu sözləri SIA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, insanlar isə seçim arasında qaldıqda bir çox hallarda bazarlara üz tuturlar: "Təbii ki, nümunəvi bazarlar da mövcuddur. Bazarlardakı ciddi problemlərdən biri de alınan məhsulun geri qatarılma biləməsidir. Çünkü adətən bazarlarda kassa çeki verilmir və məhsul istehlakının tələbinə uyğun olmadıqda geri qaytarma zamanı problemlər yaşınır. Burada tek qida ilə bağlı bazarları nəzərdə tutmuram, sənaye məhsulları və s. satılan bazarlar da eyni qəbildəndir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) uzun müddətdir ki, insanların ət məhsullarını bazzardan almamaları ilə bağlı iş aparır. Lakin hələ heyvanların identifikasiyası həyata keçirilməyib və marketlərdə satılan ətin mənşəyi barədə informasiya almaq mümkün olmur. Buna görə də insanlar bazarlara gedir, ət kəsimini gözləri ilə gördükleri yerlərə güvənlərlər. İstehlakçılar isə eti bazzardan almaqdan əl çəkməlidirlər. Bunun üçün isə AQTA elə bir iş aparmalıdır ki, insanların onlara inansın".

Səbinə Hüseynli